



ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 12 avqust 2016-cı il Cümə № 176 (6497) Qiyməti 60 qəpik

Xəbər

Bakıda
yeniyetmə
11 yaşlı
qardaşını
bığaqladı

yazısı sah.2-də

Gündəm

Ermənistan mətbuatı Sərkisyanın
Moskva səfərini topa tutdu



Əksər politoloqlar, hətta iqtidár yazarları belə, erməni prezidentin Putinlə görüşünə düşmən ölkənin ziyanına olduğunu iddia edir; İrəvanda Serjın Qarabağ Azərbaycana qaytara biləcəyindən şübhələrinər

yazısı sah.3-də

Prezident Qəbələdə yolların
təmirinə 3 milyon manat ayırdı

yazısı sah.2-də

Metronun "Koroğlu" stansiyasının
yaxınlığında 2 güclü partlayışın
səbəbi nə olub?

yazısı sah.4-də

"İncirlik" müzakirələri:
aviabaza bağlanıa bilərmi?

yazısı sah.6-da

Şeyxin "yardım çeki"ni
ictimai ləşdirməsi doğrudurmu...

yazısı sah.7-də

Obamanın qızı marixuana
çəkərkən yaxalandı

yazısı sah.2-də

Deputat Elşən Musayev:
"İki banka kredit verirəm,
birini dollarla"

yazısı sah.10-da

Qubanın milyarderlər yetişdirən
"Qırmızı qəsəbə"sinin özəllikləri...

yazısı sah.12-də

"Dostluq parkı"nda torpaq satan
şəxslərə prokuror 31 il 6 ay iş istədi

yazısı sah.14-də

Qarabağ məsələsində
qeyri-müəyyən durum

yazısı sah.11-də

Bakıda hoteldə ərəb
turistin cəsədi aşkarlandı

yazısı sah.2-də

Bakı və Peterburq görüşlərindən sonra şifrəli mesajlar

ƏRDOĞANDAN 5 RAYON ANONSU - ERMƏNİSTANLA SƏRHƏDLƏR AÇILIR?

Türkiyə lideri Qarabağ məsələsinin həllinin yeganə formulunu
və şərtini dedi; Ankara-Bakı-Moskva üçtərəfli əməkdaşlıq
formatı sülh prosesini daha da sürətləndirə bilər, əgər...



yazısı sah.5-də

**Türkiyənin Azərbaycandakı səfiri çevriliş
geçəsi Bakıda yaşadıqlarını anlatdı**

İsmayıllı Alper Coşqun: "O çevriliş baş tutsaydı..."; "Yeməkdə
ikən mühafizəcim yaxınlaşış dedi ki..."

yazısı sah. 8 və 9-da

Əli Əliyev:

"Müsəlman
dünyasında
sistemi
idarəetmələrin
dağıdırılması planı
işə salınıb"

yazısı sah.6-də

Ağacan Abiyev:

"Parlementin
Intizam komissiyası
deputatın sələm
vermasını
araşdıracaq"

yazısı sah.2-də

**Şirvandakı
partlayışa dair
daha bir ilginc
iddia - Yavər
Camalov çətin
durumda**

yazısı sah.7-də



Prezident Qəbələdə yolların təmirinə 3 milyon manat ayırdı

Prezident İlham Əliyev Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytında məlumat yayıldı.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Qəbələ şəhərində abadlıq-quruculuq işlərinin, o cümlədən avtomobil yollarının əsaslı təmiri işlərinin həyata keçirilməsi məqsədi ilə qərara alıram:

1. Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmirinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-ci il dövlət bütçəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azərvətoy" Açıq Səhmdar Cəmiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.



ANS-in iddiası rədd edildi

Avgustun 11-de 1 sayılı Bakı İnzibati-İqtisad Məhkəməsinin "ANS Müstəqil Yayım və Media" Şirkətinin Milli Televiziya və Radio Şurasına qarşı qaldırıldığı qarşılıqlı iddia üzrə məhkəmə iclası keçirilib. Trend-in məlumatına görə, hakim İlham Əhmədovun sadrlılığı ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndələri dinlənilib.

Məhkəmə ANS-in iddiasını təmin etməyib. ANS məhkəmə qərardadından şikayət təqdim edib.

Məhkəmənin növbəti prosesi avgustun 16-a təyin olunub. Qeyd edək ki, 2015-ci ilde MTRŞ ANS Müstəqil Yayım və Media Şirkətini məhkəməyə verərək "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət bütçəsinə geri qaytarılmasını tələb edib. MTRŞ ANS TV-nin Şuraya "Abşeron" əvəzine, "Sevgi namine" adlı serial təqdim etdiyi bildirib.

ANS serialın qəbul edilməsini və ayrılmış vəsaitin MTRŞ tərəfindən televiziyyaya ödənilməsi üçün 1 sayılı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib.

50 nəfər azərbaycanlı turist Batumidə ağlaşımaz cinayətin qurbanı oldular

Bakıdan Batumiya gedən turistlər istirahət əvəzində turizm şirkəti eməkdaşlarının ağlaşımaz cinayətlərinin qurbanı olublar. Criminal.az-a daxil olan məlumatın görə, Bakıda fəaliyyət göstəren "InTravel" seyahət şirkəti Batumiya apardığı turistləri yolda qoyub.

Şirkət 50 nəfərdən əvvəlcədən pul alaraq Batumi şəhərinə apanıb. Bütün problemlər Qara dənizin sahilində yerləşən bu şəhərə çatıldıqdan sonra baş verib. Şirkətin turistlərə cavabdeh olan bələdçileri axşam Batumidə fəaliyyət göstərən kazinolardan birinə gediblər. Turistlər üçün əvvəlcədən yüksəlmiş 12 min Gürcüstan Lariyi məbləğində pulu uduzublar.

Hazırda isə ödeniş edilmədiyi üçün oteller həmin turistləri qəbul etmir. Öz pulunu almayan sürücülər də turistləri avtobusla yəni dən Bakıya qaytarmaqdan imtina edirlər. Vəziyyətin belə olduğunu görə turistlər bələdçi bilər. Gürçü polisi həmin bələdçiləri hebs edib.

Məsələ ilə əlaqədar "InTravel" şirkətinin direktoru İlqar Kərimli criminal.az saytında ilə əlaqə saxlayaraq baş vermiş hadisəye aydınlaşdırıldı. Şirkət rəhbəri bildirdi ki, Batumiya aparan turistlərin məsliyyəti onun üzərində deyil. Həmin turistləri "RayTravel" aparıb. Turistlər arasında "InTravel" tərəfindən göndərilen cəmi iki turist var. Həmin turistlərə əlaqə saxlanılıb və onlara bildirilib ki, taksisi ilə Bakıya qaytsınlar. Qayıdan sonra onların xəri ödənəcək.

İ. Kərimlinin sözlerinə görə, bundan əvvəl de Batumiye bir neçə dəfə turist göndərilib. Belə bir hadisə heç vaxt yaşanmayıb.

"RayTravel" şirkəti ilə isə əlaqə saxlamaq mümkün olmuşdur.

Parlamentin intizam komissiyası sələmci deputatla bağlı araştırma aparacaq

Ağacan Abiyev: "Nizamnaməsinə uyğun olaraq tədbir görəcəyik"

Dəputat Rüfət Quliyevin sələmciliyi fealiyyəti Milli Məclisin İntizam Komissiyasında araşdırıla bilər. Bu haqda "Yeni Müsavat"ın sorğusuna cavab olaraq Milli Məclisin İntizam Komissiyasının södrü Ağacan Abiyev bildirib: "Sələmciliyə qanun icaza verirsa, dəputat bu fealiyyətə məşğul ola bilər. Yox, əgər qanun icaza vermirsə, dəputatin sələmcilik etməsini yasaq edirə, bu məsələni yoxlayacaq, bundan sonra baxarıq".

A. Abiyev bildirib ki, məsələni araşdırırdan sonra müvafiq qərara verəcəklərini söylədi: "Mən məktub yazaram, aydınlaşdırıram ki, belə bir şey var, ya yoxdur, ondan sonra İntizam Komisiyası nizamnaməsinə uyğun olaraq tədbir görəcək".

A. Abiyev metbuatda dəputatin sələmciliyi ile bağlı yazınlardan da təniş olacağını bildirdi. Eləvə etdi ki, bundan sonra metbuata konkret olaraq bir söz deyə biləcək.

Yada salaq ki, Lənkaranın dəputatı olan Rüfət Quliyevin sələmcilik fealiyyəti ile bağlı metbuatda, həmçinin "Yeni Müsavat" qəzətində coxsayı materiallara dərc olunub.

Ötən sayılardan "Dəputat Rüfət Quliyev sələmə pul verir-

"mish" serlövhəli yazida məsələnin mahiyyəti haqda geniş məlumat verdiyimizdən qısaq qeyd edirik ki, Rüfət Quliyev Səbəylə Məhkəməsinə iddiə təqdim edərək 2011-ci ildən başlayaraq Namiq Səfərova sələmə pul verdiyini, məbleğin faizlərlə birgə 328 min dollar olduğunu qeyd edib. N. Səfərov 2015-ci ilin fevralında dünəyinən dəyişib. Deputat iddiasında 328 min dolların mərhümən əmlaklarına yönəldilməsini tələb edir. Dəputatin sələmə pul verdiyi mərhüm Namiq Səfərovun həyat yoldaşı Nurane Səfərova müxtəlif instansiyalara məktub yazaraq dəputatin onun mərhümən həyat yoldaşı ilə 40 ilə yaxın dostluq etdiyini, həyat yoldaşının ölümündən sonra isə Rüfət Quliyevin onların əmlaklarını ələ ke-



çirmək üçün hərəkətə keçdiyini qeyd edib. Mərhum is adının həyat yoldaşı müraciətində deputat Rüfət Quliyevin əmlaklarını ələ keçirmək üçün şəxsen ona etdiyi təzyiq nəticəsində son elac kimi özüne qəsd etmə həddinə çatdığını da bildirib.

Dəputatin iddiasına avgustun 18-də Səbəylə Rayon Məhkəməsində hakim Zaur Əliyevin sədrliyi ilə baxılacaq.

□ E.MƏMMƏDƏLİYEV



Bakıda yeniyetmə 11 yaşlı qardaşını bıçaqladı

Bakıda yeniyetmə öz qardaşını bıçaqlayıb. "Report"un məlumatına görə, Şüvəian qəsəbəsi "Gənc kosmonavt" düşərgəsindən yaşanan 2000-ci il təvəllüdü Aqşın Əzimov qardaşının 2005-ci il təvəllüdü Məhəmmədin bud nahiyyəsinə bıçaq xəsarəti yetirib.

Faktla bağlı araşdırımlar davam etdirilir.



Obamanın qızı marixuana çəkərkən yaxalandı

ABŞ prezidenti Obamanın böyük qızı Malia Obama marixuana çəkərkən yaxalanıb. Oxu.Az xəbər verir ki, bu barədə "Radar Online" şahidin sözlərinə görə məlumat yayıb.

Avgustun 10-da nəşr 18 yaşlı qızın marixuana çəkdiyi iddia edilən video yerləşdirilib.

Qeyd edilir ki, video Çıraqoda "Lollapalooza" musiqi festivalında çəkilib. Maliya 2016-ci ilin iyulunda keçirilən Demokratlar partiyasının qurultayı əvəzində, dostları ilə bura gəlib. Videoda Barack Obama'nın qızı arxa plandadır.



İrana səfər edən «Bakcell» abunəçiləri üçün fırsat: 1 MB internet = 1 qəpik

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi «Bakcell» şirkəti 1 MB = 1 qəpik kampaniyasının aktiv olduğu ölkələrin siyahısını genişləndirməyə davam edir.

Bələ ki, İranın aparıcı telekommunikasiya şirkəti olan MCI ilə aparılan danışıqlar nəticəsində «Bakcell» abunəçiləri üçün 1 MB internet = 1 qəpik təklifi qüvvəyə minib. Artıq İranda səfərdə olan hər bir «Bakcell» abunəçisi MCI mobil operatorunun şəbəkəsinə qoşulduğda hər MB üçün cəmi 1 qəpik ödəyərək yüksək sürətli mobil internetdən istifadə edə bilər. Bu təklifdən yaranmaq üçün abunəçilər sadəcə *125#1000#YES yığaraq rouming internet paketini aktivləşdirməlidirlər.

«Bakcell» abunəçiləri bu təklifdən dünyadan 21 ölkəsində yaranıla bilirlər. Həmin ölkələrin siyahısına ABŞ, Almaniya, Böyük Britaniya, Niderland, İspaniya, İtaliya, Macaristan, Çexiya Respublikası, Rusiya, Türkiyə, İran, Bələ və digər ölkələr daxildir. Tam siyahıya bu keçiddən istifadə edərək baxmaq olar: <http://www.Bakcell.com.az/1000mb-in-roaming-cedvel>

«Bakcell» getdikcə daha çox ölkədə abunəçilərinə ən sərfli qiymətlər yüksək sürətli internet xidməti təklif etmək üçün rouming tərəfdəşləri ilə danışıqlar aparmaqdə davam edir. Bu danışıqlar əsasən dünyanın lider telekommunikasiya şirkətləri olan Vodafone, Megafon, AirTel, Etisalat ilə aparılır.

Səfərdə olan «Bakcell» abunəçiləri «Bakcell» Roaming mobil tətbiqindən istifadə etməklə bütün tərəfdəş rouming ölkələrində və operatorlarında zəng, SMS və internet qiymətləri və rouming xidməti üzrə cari kampaniyalar haqqında bütün məlumatları əldə edə, eyni zamanda, «Bakcell»-le onlayn əlaqə yaradaraq dəstək ala bilərlər. Bundan əlavə, abunəçilər bu tətbiq və sitesile öz nömrələrinin balansını asanlıqla artırıb. «Bakcell» Roaming mobil tətbiqi haqqında daha etrafı məlumat üçün bu keçiddən istifadə edin: <http://www.Bakcell.com.az/«Bakcell»-rouming-app>

Putinlə Ərdoğan yenə görüşəcək

Suriya mövzusunda Türkiyə-Rusiya müzakirələri davam etdiriləcək. Axar.az xəbər verir ki, bunu Türkiyənin Moskvadakı səfiri Ümid Yardım deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin türkiyeli həmkarı Rəcəb Tayyib Ərdoğan sentyabrda yenidən görüşə bilər.

Bakıda hoteldə ərəb turistin cəsədi aşkarlandı

Nefciler prospektindəki JW Marriott Abshevron otelindəki nömrələrdən birində ərəb turistin cəsidi aşkar edilib. Bu barədə Sputnik-ə Səbail rayonu Polis İdarəesindən məlumat verilib.

Turistin şəxsiyyəti müəyyən edilib. Aşkarlanan cəsəd 1953-cü il təvəllüdü Əlmuhanna Məhəmməd Əli Aminə məxsusdur. Cəsəddə zoraklıq əlamətlərinə rast gəlinməyib.

Məhkəmə-tibb ekspertləri artıq 270 kilogram çəkisi olan ərəbin cəsədini yarıblar. Onlar həmin şəxsin ürək tutmasından vələmisi qənaətinə gəliblər. Ekspertlər həmçinin Əlmuhannanın şəkerli diabetdən eziyyət çəkdiyini aşkar ediblər. Ölməzdən əvvəl ərəb turistin qarın nahiyyəsinə insulin vurulduğu məlum olub.

Əlmuhanna Məhəmməd Əli Aminin Azərbaycana tək geldiyi də məlum olub. Hazırda patoloqoanatomlar cəsədi Bəθə sefirliyinə təhvil vermek üçün materialları hazırlayırlar.

Səbail RPİ-de ərəb turistin vələmisi ilə bağlı bir versiya da var: "Son zamanlar Bakıya ərəb turistlərinin axını müşahidə olunur. Lakin problem ondadır ki, burada bir çox ərəb kişiləri özlərini çox sərbəst aparır, həddindən çox spirtli içki qəbul edir və yüngül əxlaqlı qadınların xidmətlərindən istifadə edirlər. Bəlkə də ona görə turistin organizmi davam gətirməyib".

Lakin bu sadəcə mülahizədir. Hazırda fakt üzrə araşdırımanı Səbail prokurorluğu aparır.

Dollar bahalaşmaqdə davam edir

Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarlının avgustun 12-nə 1,6102 AZN/USD soviyyəsində müyyən edilib.

AMB-dən "Report"ə verilən məlumatə görə, bu, gündəlik 0,25% artım deməkdir.

Qeyd edək ki, avgustun 11-de rəsmi məzənnə 1,6062 AZN/USD soviyyəsində olub.

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!
Siz sıfırı edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfli qiymətə ve daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz və ya email yazmağınız kifayətdir.

Telefon: (012) 434 93 01, 434 01 33

Ermənistən prezidenti Serj Sərkisyanın Vladimir Putinlə görüşü Ermənistanda geniş müzakirə mövzusudur. Erməni mətbuatı Sərkisyanın Puttinin görüşdə mahiyyət etibarı ile bir şey əldə edə bilmədiyini yazar. Hətta Sərkisyanın yaxın KIV belə, gorusun nəticələri barədə nikbin notlarla danışır. Müxalif yazarlar isə Ermənistən prezidentini az qala satqın ve xain kimi qələmə verir.

Məsələ ilə bağlı Ermənistənin "Ani" Araşdırma Mərkəzinin koordinatoru Tatul Akopyan Rusyanın gazeta.ru saytına maraqlı açıqlamalar verib.

O deyib: "Mənim diplomatik qaynaqlardan şəxsen aldığım dəqiq məlumat göre, Azərbaycan, Rusiya və Ermənistən prezidentlərinin iştirakı ilə keçirilən sonuncu görüşdə "Lavrov planı" adlanan sənəd təklif edilib.

Həmin sənəd Dağlıq Qarabağ etrafında olan 5 rayonun Azərbaycana qaytarılmasını nəzərdə tutur.

Rusiya isə hansısa ərazilərin təslim edilmesi müqabilində Qarabağa müstəqilliye bənzəyən bir şey təklif edir. Yeni tanınmamış respublika beynəlxalq hüquq üzrə tanınmış sayılacaq.

Dağlıq Qarabağa təklif olunan müstəqilliğin aralıq statusu xarakteri daşıyacaq, yeni müstəqilliye yaxın olsa da, ondan bir qədər aşağı səviyyədə sayılacaq. Bunun müqabilində isə Ermənistənə ətraf ərazilərdən çıxmək təklif olunur".

Akopyan Ermənistən cəmiyyətinin hər hansı ərazi güzəştinə hazır olmadığını və bu na imkan verməyəcəyini söyləyib: "Son üç ayda Azərbaycanda antierəməni təhlükəsi az aparıllar. Görünür, bu, Azərbaycan rəhbərliyinin Rusiya prezidentindən aldığı hansı xahişle bağlıdır. Bu, Rusyanın Ermənistən hesabına geopolitik oyunları apardığı ilə bağlı erməni cəmiyyətinin çəkincələrini daha da artırır".

"Rusiya artıq qocalmış münaqişədə nəsə yeni qərarların alınmasına nail olmalıdır" - deyə MDB institutunun direktor müvənni Vladimir Jarixin bildirib.

Onun fikrincə, Türkiye ilə münasibətlərin düzelməsindən sonra Rusyanın Azərbaycana təzyiq etmək üçün əlinə yeni nücaq verib.

"Rusiya Zaqafqaziya regionunda vasitəçi rolunu oynamaq istəyir. Görünür, Putin belə hesab edir ki, Azərbaycanın və Ermənistən qonşularını da dialoqa cəlb etmədən münaqişəni həll etmek mümkün olmayacağı. Məlumdur ki, Türkiye Azərbaycana, İran isə Ermənistənə rəğbet bəsləyir. Lakin münaqişənin tam həlli barəsində danişmaq hələ tezdir. Daha çox regionda sabitliyin saxlanmasına çalışılacaq" - deyə ekspert öz rəyində bildirib.

"Putin-Sərkisyan görüşünün Qarabağ məsəlesi ilə bağlı əsas məzəyi yeni gərginliyin qarşısının alınmasından ibarətdir" - deyə Ermənistən Milli Assambleyasının deputati, "Avropa integrasiyası" ictimai təşkilatının sədri Karen Bekaryan tert.am saytına açıqlama verib.

"Qarabağ məsəlesi aprel məharibəsindən sonra bir istiqamətdə nizama salınmalıdır. Daha doğrusu, elə etmək lazımdır ki, yeni gərginlik olmasın, insanların həyatına yeni təhdidlər yaranmasın, elə bir qərar qəbul olunsun ki, burada udan və

Moskva Ermənistənə daha təzyiq etmir? Bəlkə Moskva Azərbaycana daha silah tədarük etmir və ya Türkiye ilə dostluqdan vəz keçib?" - deyə Akopyan Ermənistən prezidentinin söyle diklərinə istehza edir.

Ermənistən Rusyanın Qafqaz planlarında sadəcə kart ro-

ve hətta tədarükün başlangıcını bildirmişdi. Lakin Ohanyan konkret hansı silahların verildiyindən bəhs etmedi. Ümumiyyətlə, görünür ki, Ermənistən hakimiyyəti bu barədə cəmiyyəti melumatlandırmış istəmir.

Bununla bağlı müəmmə onu gösterir ki, Ermənistən ha-

eslində Rusyanın Ermənistəndəki 200 milyonluq girovu, Azərbaycana verilən 200 milyonluq təminatdır".

Erməni analistik Naira Ayrumyan isə görüşlə bağlı çoxla-

rına avantüra kimi görünən ver-

siyalar səsənləndirib: "Vladimir

Putin Serj Sərkisyanla görüş za-

bağlı planı ilə razılaşmaq lazımlı-

gələcək. Biz rus sülhmərəmlili-

rın köməyi ilə Qarabağın vassal

statusu ilə razılaşa biləmərik" -

deyə politoloq Stepan Safaryan

bildirib (armenianreport)

"Rusyanın Ermənistəni bir-

tərəflə güzəştərə mecbur etmək

üçün nücaqları azdır" - deyə poli-

toloq əlavə edib.

Ermənistən strateji və

milli araşdırımlar mərkəzinin

direktoru Manvel Sərkisyanın

1in.am saytına verdiyi açıqla-

maları da maraqlıdır: "Mən bil-

mirəm ki, ərazilər problemi Serj

Sərkisyan üçün nə deməkdir.

Bir çoxları, o cümlədən Jirayr

Səfiliyan belə düşünür. Bu,

onun üçün sadəcə biznesdir.

Bir şey də anlaşılmazdır ki,

ümumiyyətlə, bu ərazilərin ve-

riləşməsini kimse ondan tələb

etdi? Yoxsa bu elə onu öz tə-

şəbbəsüdür? Hər halda, aprel

məhərabəsi onu göstərdi ki,

Sərkisyanın heç kim heç nəy

tələb etmir. Lakin bu əraziləri

hərraca çıxmaq mümkündür.

Cünki biz Sərkisyanın sifetində

əl keçən nə varsa satmağa çə-

ışan olıqarxiya, komprador

(təslimiyətçi) burjuaziyanı gö-

rürük".

Ermənistən İranla bağlı

münasibətləri de hakimiyyətin

tənqid mövzusudur. Ermənistən

1in.am saytına müsahibə

verən erməni iranşunas alım

Emma Begicanyan İran preziden-

tinin Qarabağ problemi ilə

bağlı verdiyi bəyanat barədə

danişib. Xatırladıq ki, İran prez-

identinin münasibətləri de hakimiyyətin

tənqid mövzusudur. Ermənistən

1in.am saytına müsahibə

verən erməni iranşunas alım

Emma Begicanyan İran preziden-

tinin Qarabağ problemi ilə

bağlı verdiyi bəyanat barədə

danişib. Xatırladıq ki, İran prez-

identinin münasibətləri de hakimiyyətin

tənqid mövzusudur. Ermənistən

1in.am saytına müsahibə

verən erməni iranşunas alım

Emma Begicanyan İran preziden-

tinin Qarabağ problemi ilə

bağlı verdiyi bəyanat barədə

danişib. Xatırladıq ki, İran prez-

identinin münasibətləri de hakimiyyətin

tənqid mövzusudur. Ermənistən

1in.am saytına müsahibə

verən erməni iranşunas alım

Emma Begicanyan İran preziden-

tinin Qarabağ problemi ilə

bağlı verdiyi bəyanat barədə

danişib. Xatırladıq ki, İran prez-

identinin münasibətləri de hakimiyyətin

tənqid mövzusudur. Ermənistən

1in.am saytına müsahibə

verən erməni iranşunas alım

Emma Begicanyan İran preziden-

tinin Qarabağ problemi ilə

bağlı verdiyi bəyanat barədə

danişib. Xatırladıq ki, İran prez-

identinin münasibətləri de hakimiyyətin

tənqid mövzusudur. Ermənistən

1in.am saytına müsahibə

verən erməni iranşunas alım

Emma Begicanyan İran preziden-

tinin Qarabağ problemi ilə

bağlı verdiyi bəyanat barədə

danişib. Xatırladıq ki, İran prez-

identinin münasibətləri de hakimiyyətin

tənqid mövzusudur. Ermənistən

1in.am saytına müsahibə

verən erməni iranşunas alım

Emma Begicanyan İran preziden-

tinin Qarabağ problemi ilə

bağlı verdiyi bəyanat barədə

danişib. Xatırladıq ki, İran prez-

identinin münasibətləri de hakimiyyətin

tənqid mövzusudur. Ermənistən

1in.am saytına müsahibə

verən erməni iranşunas alım

Emma Begicanyan İran preziden-

tinin Qarabağ problemi ilə

bağlı verdiyi bəyanat barədə

danişib. Xatırladıq ki, İran prez-

identinin münasibətləri de hakimiyyətin

tənqid mövzusudur. Ermənistən

1in.am saytına müsahibə

verən erməni iranşunas alım

Emma Begicanyan İran preziden-</p

Bakı və Peterburg görüşlərindən sonra şifrəli mesajlar

Türkiyə-Rusiya münasibətlərinin istileşməsi Güney Qafqazın ən üzüctü konflikti olan Qarabağ məsələsinin həlli ilə bağlı yeni bir inam situasiyası yaradıb. Prezidentlərin Bakıda və Sankt-Peterburqdakı yüksək səviyyəli görüşlərində Qarabağ mövzusununda aparıcı olmasının yondə ümidi artırıb.

Həm prezident Putin səviyəsində, həm də onun türkiyeli həmkarı Rəcəb Tayyib Ərdoğanın görüşü çərçivəsində Qarabağ mövzusuna da diqqət ayırması, ardınca Putinin Sərkisiyanı daha çox Qarabağa görə Moskvaya çağırması problemin çözümü yönündə doğrudan da yeni bir siyasi-diplomatik həmənin olacağına inamı artırıb. Yeni maraqlı gelişmələr de yox deyil.

"Qarabağ münaqişəsinin həllində irəliliyiş var". Bunu prezident Ərdoğan Peterburg səfərində qaydarcən təyyarədə jurnalistlərə açıqlamasında bildirib. Önce o, Türkiye-Azərbaycan-Rusya üçtərəfli əməkdaşlıq formatından söz açıb: "Bu məsələye Azərbaycan kimi, Rusiya da müsbət yanaşıb. Rusya-Azərbaycan-İran üçtərəfli əməkdaşlıq formatı var. Türkiye xarici işlər naziri Türkiye-Rusya-Azərbaycan əməkdaşlıq formatının qurulması ilə bağlı azərbaycanlı həmkarı ilə danışıb. Biz də Rusiya prezidenti Vladimir Putinlə bunu müzakirə etdik. Məqsədimiz bölgədə siyasi hadisələri yerdə, yaxından izləməkdir. Həzirdə bölgədə Qarabağ problemi var. Bu məsələnin həllində Türkiyənin üzvü olduğu ATƏT-in Minsk Qrupu daha fərqli nəticələr əldə edə bilərdi. Rusiya, ABŞ və Fransa Minsk Qrupunun həmsədridir. Lakin onlar 23-24 ildir bu problemi hələ də həll edə bilməyib, yaxud həll etmək istəməyiblər. Tebii ki, işğal var. Bu işğali hamı qəbul edir. Madam ki, işğal var, onda buna niye son qoyulmur? Hazırda münaqişənin həlli prosesində bəzi irəliliyişlər mövcuddur. Putin bu məsələnin üzərinə gedir. Azərbaycan prezidenti İlham Əliyev də bunu mənə bildirdi. 5 rayon azad edilərsə, problemlər sözün əsl



Ərdoğan'dan 5 rayon anonsu - Ermənistanda sərhədlər açılur?

Türkiyə lideri Qarabağ məsələsinin həllinin yeganə formulunu ve şərtini dedi; Ankara-Bakı-Moskva üçtərəfli əməkdaşlıq formatı sülh prosesini daha da sürətləndirə bilər, əgər...

mənasında rahatlıqla həll ediləcək, regionda normallaşma prosesi başlaya bilər".

Qardaş ölkə basçılarının məhz Putindən sonra belə bir açıqlama vermesi əslində münaqişə etrafında yeni bir durumun yanrımda olduğunu təzahür

sayla bilər. Artıq bir müddətdir Ankara ve Moskvanın biraradən sonra Qarabağ məsələsinin həllində birge təkan verəcəkləri barədə fikirlər, rəylər səslənir. Bu arada Türkiyənin nizamnamə prosesinə daha feal şəkildə qoşulmasına maraqlı olmasının haqda bəzi Rusiya rəsmilərinin

Avrasiya layihələri ilə bağlı planlarına da cavab verir. Çünkü o halda neinkı Azərbaycanın, hətta Türkiyənin de Avrasiya İqtisadi Birliyinə qoşulması reallaşa bilər. Paralel surətdə Ermənistənin Azərbaycan vasitəsilə Rusiya ilə iqtisadi əlaqələri bərpa olunardı.

qarışması ve bunun müsbət və mənfi təsirləri ilə bağlı müzakirələr aparılmasın. O yerde ki, dövlət dövlətlərinin qoruyucusu rolunda din çıxış etmir. Din, sadəcə, mənviyyatın qoruyucusu rolunda çıxış edir. Biz bir sıra xarici ölkələrdə bunu müşahidə edirik. O yerde ki, dövlət ədəleti tam şəkildə qoruya bilmir, o halda din bu funksiyası öz üzərinə götürdüyüünü bəyan edir. Bu zaman isə din adından sui-istifadə edənlər at oynatmağa başlayır. Bu, olduqca tehlükəlidir. Ona görə də bunun qarışının alınması üçün cəmiyyətdə ziyalılar, modern düşüncənən insanlar, siyasi partiyaların güclü olması vacibdir".

Deputat onu da vurğuladı ki, Şərqi ölkələrdə dini faktor olmadan siyasetin istiqamətlənməsi çətindir: "Diqqət edirsinizsə, Türkiye kimi bir dövlətdə bəzən solğun düşüncəyə malik olan siyasi lider belə cüümə namazında çıxış edir. O bunu bir ritual olaraq davamlı heyata keçirən insan olmasa da, keylenin reğbetini saxlamaq üçün bunu etməyi özüne borc bilir. Bu isə onu göstərir ki, həmin ölkədə dinin siyasetə təsiri çox güclüdür. Səs almaq üçün dindar kütlənin istediklərini vermək baxımından addımlar atılması məqbul sayılır".

F.Mustafanın fikrincə, din 3 yerdə olmalıdır: "Birinci insanın öz içinde, ikinci məscidin içinde, üçüncüsi isə cəmiyyətin siyasetdən kənardakı mühitində - icmə mühitində olmalıdır. Cox təessüf ki, bizdə siyasetin içinde din olanda bu, bərabər və eybəcər bir şeysən. Siyasetdə müyyən dərəcədə yalan danışmağa, aldadıcı manevrlər etməyə ehtiyac var. Amma dindarlıq üçün bu yalan problem yaradır. Bəzən siyasetçi bir dediyini sondan danır. Ancaq onun dindar kimliyi olanda insanlar ferqli yanaşırılar ki, axı niyə yalan üzerinde siyaset qurursan. O baxımdan, dini siyasetə gətirmək doğru deyil".

Deputatın sözlərinə görə, din o zaman tehlükəli olur ki, cəmiyyətdə nadanlıq, xurafat, cəhələt hökm sürür: "Azərbaycan kimi cəmiyyətlərdə dinin siyasetdə aparıcı mövqə tutması sözün bütün mənalarında təhlükədir. Türkiye kimi cəmiyyətdə bize nisbetən az tehlükəlidir. Ancaq Əfqanistanda, Pakistanda, Orta Asiya cəməhriyyətlərində təhlükədir. Azərbaycanda da dini siyasetə köçürəndə müyyən tehlükələr ola bilər və buna yol verməmək üçün müyyən addımlar atılmalıdır".

□ Nərgiz LİFTİYEVƏ

Siyasetdə din, dində siyaset...

Türkiyədə baş verən 15 iyul hərbi çevriliş cəhdidə, "güləngilər" adlanan camaatın hərbi çevrilişdə iştirakı və onların məhz dini cərəyan olaraq tanınması yenidən dinin siyasetə golməsi məsələsini gündəmən götirdi. Müxtəlif ölkələrdə yerli siyasi quruluşa qarşı çıxan ekşor təşkilatların məhz din adı altında təmsil olunması, "əl-Qaide", İŞİD, "Taliban" və digər terror təşkilatlarının belə din adından istifadə etməsi müasir dünyada siyasetdə dinin, dində siyasetin iştirakı məsələsinin aktuallaşdırıb.

Bir çox siyasi şərhçilər, içtimai xadimlər də müasir idarəetmə formasında dinin siyasetə müdaxiləsinin arzuolunmaz nəticələrə getirib çıxara biləcəyini iddia edirlər. Bəs İslam dini bu məsələyə necə yanaşır?

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn "Yeni Məsələ" açıqlamasında bildirdi ki, müasir dünyada bu və ya digər formada dinle siyaset arasındakı münasibətlər mövcuddur: "O cümlədən dünyəvi dövlətlərdə,



Pənah Hüseyn:
"Dünya bu məsələdə orta həddin tapılması üzərində mövcudiyətini davam etdirir"



Fazıl Mustafa:
"Din 3 yerdə olmalıdır: insanın öz içinde, məscidin içinde və cəmiyyətin siyasetdən kənardakı mühitində"

olmaq cəhdə mənfi tendensiyalaşdırıcıdır və insanları dini əqidəsindən asılı olmayaq qanun qarşısında berabərdir. O baxımdan, hesab edirəm ki, ister siyasetin insanların dini həyatına ifrat etdirir. Mənəcə, bu mənədə dünyəvi dövlət modeli optimaldır". Milli Məclisin deputatı Fazıl Mustafa isə dinin cəmiyyətde

Türkiyedeki hərbi dövlət çevriliş planının arxasında ABŞ-in dayandığı iddiaları Türkiyədə ən yüksək seviyyelərdə irəli sürülməkdədir. Deyilənlər səbuta yetirilsə, bu deməkdir ki, ABŞ güc yolu ilə hakimiyyətləri dəyişmək moduna yeniden qayıdır. Bəs Qərb bu variantı seçməyə məcbur edən nədir? Da-xildə sade əhalinin hakimiyyətləri dəyişməyə gücünən yeməməsinə eminlik yaranmasımı? Yoxsa başqa səbəblər var?

Vətəndaş və İnkışaf Partiyasının sadri Əli Əliyev bildirdi ki, Qərbin son illərdə yürüdüyü qaba siyaset dünya resurslarına nəzarəti əldə etmək üçün həyata keçirilir. Dünya resurslarının-neftin, qazın, içmeli suyun, ərzağın azaldığı bir dövrdə dünya əhalisinin həndəsi silsilə ilə artması şəraitində disbalans yaranacağını önləmek istəyən Qərb nəzəriyyəçilər çıxış yoluన dövlətlərin dağılımasında, insanların məhv edilməsində, təbii artımın qarşısının həm də xaos yolu ilə alınmasında görürler. Bir sıra ideoloqlar öz məqsədlərini nəzəriyyələrində gizlətmirlər də».

Partiya sədrinin sözlərinə görə, son illərin hadisələrinə diqqət yetirsək, əslində dünya dövlətlərinin «Transatlantik» məkanə təbe etdirilmesi prosesi baş verir. Rusyanın ən böyük Avropa müttəfiqi Yuqoslaviyada, İraqda, Liviyyada, Suriyada, Yemənde, Misirdə, Əlcəzairdə, Nigeriyada, Malidə, Sudanda baş verənlər deyilənlərin sübutudur: «Qərbin rifahının əhəmiyyətli hissəsi 3-cü dünya dövlətlərinin resurslarıdır. Bu dövlətlərin talanına hasabına əldə edilən təbii ehtiyatlar həmin zenginlikdə xüsusi paya malikdir. Bu düzəni pozmaq istəyən istənilən fərd, siyasi qüvvə, dövlət Qərb əzici maşınının tırtılları altına salınır. Bu dünya strukturunu müəyyən qrupların fərdi və qrup maraqlarına xidmet göstərir. Türkiyədə böyük nüfuzlu malik olan AKP və onun

Qərb güc yolu ilə hakimiyyət dəyişiklikləri taktikasına qayıdır?

Partiya sədrindən ilginc açıqlamalar: "Müsəlman dünyasında sistemli hər bir şeyin dağıdılması planı işə salınıb"



Əli Əliyev: "Çevriliş planının müəllifləri Ərdoğanı Mursi, türkləri isə misirli sandılar"

lidi preident Rəcəb Tayyib Ərdoğanın yürüdüyü siyaset formalılmış bu düzənə qarşıdır, onu alt-üst edir. Məhz bu səbəbdən ki, son illərdə AKP iddialarına qarşı müxtəlif fəsədlər töredilir. «Ergenekon», Paralel dövlət, PKK fitnəsi, beynəlxalq maliyyə qruplarının kuruluşu, rüşvət qalmaqla pucca çıxıldından sonra Ərdoğan iddialarına qarşı son plan-hərbi çəvərləşmiş. Qərb siyasetinin marginallığı, praqmatizminin eybacər siması, daha düzü, simasızlığı daxilimdə narahatlıq və ikrət yaradıb. Deməli, onlar üçün də dəyərlər deyil, maraqlar öndədir. Qərb Orta Şərqdə ən dayanıqlı müttəfiqi olan Türkiyə qarşı bu davranışları bərəati haqq etmir.

silvanlıyada oturan Gülenin fəsnin, iddialara görə, istefadə olunan ABŞ generallarının furaj-kalarının görünməsi "darbə"nin mahiyyətini ortaya qoyur. Müsəlman dünyasında sistemli hər bir şeyin dağıdılması planı işə salınıb. AKP iddiaları inamlı küresel müsəlman lideri dövləti modelini gerçəkləşdirdikcə, Qərb narahat olmağa başlayıb. Çünkü dünyada belə bir quruluşun mövcudluğu Qərb qanə edən düzənə yenilik gətirə bilər.

Türkiyə bizim əvəzsiz müttəfiqimiz, qardaşımız, elelap özümüz olan bir dövlətdir. Müstəqilliyimizin, 1991-ci ildə dünya nehəngi SSRİ mövcud olduğu zaman, tanınmasından bu güne qədər arxamızda olan yegane tərəf müqabilimizdir. 15 iyul çəvərləşməsindən sonra geopolitik baxışlarımıza əsaslı düzəlişlər etmişəm. Qərb siyasetinin marginallığı, praqmatizminin eybacər siması, daha düzü, simasızlığı daxilimdə narahatlıq və ikrət yaradıb. Deməli, onlar üçün də dəyərlər deyil, maraqlar öndədir. Qərb Orta Şərqdə ən dayanıqlı müttəfiqi olan Türkiyə qarşı bu davranışları bərəati haqq etmir.

Qərb əreb Misirində Mursiye və misirilərə nə etdi, Türkiyəde olan ABŞ generallarının furaj-kalarının görünməsi "darbə"nin mahiyyətini ortaya qoyur. Müsəlman dünyasında sistemli hər bir şeyin dağıdılması planı işə salınıb. AKP iddiaları inamlı küresel müsəlman lideri dövləti modelini gerçəkləşdirdikcə, Qərb narahat olmağa başlayıb. Çünkü dünyada belə bir quruluşun mövcudluğu Qərb qanə edən düzənə yenilik gətirə bilər.

VİP sədrini onu da dedi ki, Türkiyənin Rusiya ilə yaxınlaşdığını görən Qərb yeni ssenari-i işə salır. Bizə isə sabit bölgə, güclü Azərbaycan və Türkiyə, torpaq bütövlüyüüm, rifahımız maraqlıdır: "Yerləşdiyimiz siyasi coğrafiyanın sabitliyi bizim üçün çox önəmlidir. Ən azı bu səbəbdən Qərb tərəfindən Türk dünyasına yeni paradigmalarla yanaşılması lazımdır. Qərb-Türk dövlətləri münasibətləri yeni keyfiyyət müstəvisinə çıxarılmışdır. Belə olmasa, Azərbaycan-Türkiyə tandemi yeni siyasi fezanın formalşmasına bəs vurmalıdır".

Əli Əliyev qeyd etdi ki, Qərb Türkiyədə və Türkiye kimi dövlətlərdən güc yolu ilə dəyişikliklər etmək cəhdələri regionda onun özünün zərərine işleyir və işleyəcək: "Son 2 ilin hadisələri göstərir ki, Qərbin də emin-amanlığı Türkiyənin adımlarından asılı hala gəlib. AKP-nin Türkiye iddiaları olmasına heç bir antidemokratik təza-

hürü mövcud deyil. Bu idtidar 79 milyonun siyasi iradəsinin neticəsi, inikasıdır. Çevriliş sonrası hadisələr bir daha sübut etdi Türk siyasi iradəsi Qərbin də təhlükə etdiyi demokratiya anlaysına sadıqdır. Küçədə "İncirlik" də idare olunan tanklara və teyyarələrə sinə gəren vətəndaşdan tutmuş partiya liderlərinə qəder bunu hamı nümayiş etdi. Türk sivilizasiyası digərlərinə bənzəmir. Yəqin ki, son bir ayda bütün dünya dövlətləri və siyasi elitəsi bunun şahidi oldu.

İstərdim ki, bu "darbə" ni Qərbdə sanksiyalasdırılmış çevrələr səhvlerini anlasınlar. Türk dünyası dövlətləri dönyanın mədəni hissəsinin tərkibində olmağa layiq olan, bunu haqq edən seqmentdir. Onunla bağlı məkrəli plan və ssenarilər uğursuzluğa layıqdir. Türkiyənin sabitliyi Orta və Yaxın Şərqi toxraqlı gətirə bilər. Son 2 ilin hadisələri göstərir ki, Qərbin də emin-amanlığı Türkiyənin adımlarından asılı hala gəlib. Bu baxımdan, Türkiyədə çəvərlərdən, inkişaf proqramları, qazçılarının güzəranının yaxşılaşdırılması və s. bu kimi tədbirlər görülsə, bütün terəflər üçün dəfə faydalı olar".

□ Etibar SEYİDAĞA

ni bağlamaqla, üzüne açıq olan xeyli qapıları bağlamış olar. Ondan sonra isə siyasi və iqtisadi baxımdan problemlərlə üzləşə bilər. 15 iyul hadisələri tarixdə xəsəgəlməz izdir. Lakin beynəlxalq müstəvəde hesab edirəm ki, bu məsələnin üzərinə çox da gedilməməlidir".

Ekspert "İncirlik" hərbi bazasının region üçün rolundan da danışır: "Bu hərbi baza region üçün stabillaşdırıcı rol oynayır. Onun heç bir təhlükəsi yoxdur. Əksinə, orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqli raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önemlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr

Bu günlərdə Qafqaz Mütəslimləri İdəresinin lideri Al-lahşükür Paşazadə Türkiyədə dini liderlərin toplantısından iştirak etmək üçün Ankaraya səfər edib. Səfər zamanı dini lider Büyük Millət Məclisinin spikeri İsmayıllı Kahraman ile görüşərək 15 iyul hadisələri ilə bağlı Türkiyəyə "keçmiş olsun" mesajlarını çatdırıb və olaylarda həlak olanların ailələrinə veriləcək 100 min dollarlıq plakat formasında simvolik çeki təqdim edib. Dini liderin bu cür jesti ölkə ictimaiyyətində, sosial şəbəkələrdə birmənalı qarşılıqlaşıb, müzakirələrə yol açıb. Bir çoxları İsləm dinində "sağ əlin verdiyini sol bil-məməlidir" hedisi olduğunu əsas gətirərək xeyriyyə məqsədi ilə edilən yardımaların bu cür təqdimatla verilməsinin doğru olmadığını, reklam xarakteri daşıdığını qeyd ediblər.

Məsələ ilə bağlı QMİ-nin rəyini öyrənməyə çalışdıq. QMİ-nin sədr müavini Qəmer Cavadlı hazırlı İstanbulda xəstəxanada olduğunu, bu səbədən səslənən suallara cavab vermək iqtidarından olmadığını bildirdi.

Bəs dinimizdə xeyriyyə məqsədi ilə verilən pulun plakat formasında simvolik çeklə təqdim edilməsi nə dərəcədə doğ-



Seyxin "yardım çeki" ni ictimaiyəsdirməsi doğrudurmu?

Kənan Rövşənoğlu: "Bu, puldan daha çox dövlət və xalq olaraq Azərbaycanın Türkiyənin yanında olduğunu simvolizə edən bir hərəkətdir"

ru hesab edilir?

Dini ekspert Kənan Rövşənoğlu məsələyə bu cür aydınlığını gətirdi:

"Bu, puldan daha çox dövlət və xalq olaraq Azərbaycanın Türkiyənin yanında olduğunu simvolizə edən bir hərəkətdir. O

mənada burda bir qəbahət yoxdur. Əslində bu şəkildə Azərbaycan xalqının Türkiyə xalqının yanında olduğunu bütün dünyaya göstərirler.

"Sağ əlin verdiyini sol el bil-məməlidir" məsələsinə gəlince, bəli, belə bir hədis var. Amma

bu fərdi yardımalar üçün nəzərdə tutulub, bir insana yardım edəndə onun utanmamaq, sixilmasi üçün yardımçı başqları görməməsi lazımdır. Çünkü savab niyyəti ilə edilən əməl Allah'a görə edilir, onun qarşılığını da Allah verir.

Bu cür aksiyalar ise daha çox ictimai əhəmiyyət daşıyır. Türkiyədə olaylar zamanı 240 nefer insan şəhid olub, onların hər birinin ailəsinə bir dəfəlik

□ Xalida GƏRÝAY

Ərdoğanın "spasibo"su

Zahid SƏFƏROĞLU



Siyasətdə umu-küsü söhbəti olmaz, maraqlar söhbəti olar. Belə söhbət varsa və siyasetə həlledici təsirini göstəre bilirə, demək ki, siyasetçi geniş kalibrli, böyük (çaplı) siyasetçi deyil və əslində yerdə də deyil.

Türkiyə və Rusiya liderləri öz timsallarında bu gerçəyi bir daha ortaya qoyular. Aradakı kin-incipiliyi bir az gec də olsa adlayıb, bir-birinə doğru tarixi, ən əsası, iki xalqın gözəldiyi müdrik addımı atmağı bacardılar və Amerikada mənzillənən "Üçüncü qüvvə"nin əli ilə məkrli şəkildə pozulmuş münasibətləri nəhayət, qaydaya sala bildilər.

Bu yerdə Ərdoğan-Putin barışığının necə baş tutması barədə maraqlı bir detal yada düşür. Mətbuatda da gedib: məsələ belədir ki, Türkiye prezidentinin Rusiya liderinə göndərdiyi üzrxahlıq məktubunun mətni üzərində hər iki tərəfdən mütəxəssislər, vəsitiçilər xeyli çalışıb. Sonuncu variant V.Putinin stolunun üstüne gələndə Kreml başçısı bildirib ki, "Bu mətn türklərin mövqeyinə daha yaxındır, ancaq razılaşmaq olar".

Yəni həmin dediyimiz o praqmatiklik, böyük siyasetlə çılgınlığı, incikliyin bir ayara sığmaması, vaxtında qarşılıqli addım atmağın zərurılığı məsəlesi. Bəlli dir ki, məktubda üzr istəməkdən daha çox, "üzrxahlıq," yaxud "qüsura baxmayın" ifadəsi yer alb. Yəni en yumşaq ifadə seçilib - həm də sırf rus pilotun ailəsinə ünvanlı. Amma Putini qane edib.

Niyə? Ona görə ki, Moskva Ərdoğanın Türkiyə dövləti adına bundan artıqına heç vaxt getməyəcəyinə əminlik hasıl eləmişdi artıq. Siyaset mümkün olanı reallaşdırmaq məharətidir deyəndə elə bu nəzərdə tutulur. Vaxt isə gedirdi və qardaş ölkə ilə yanaşı, Rusyanın da ciddi şəkildə ziyanına işləməkdə idi. Uduzan türk və Rusiya xalqları, qazanan isə ermənilər də daxil, bu iki böyük xalqın dostluğunun istəməyənlər idi.

Ve nə yaxşı ki, alındı. Sonrası bəlli dir...

Başın hansı önəm daşıdığını isə məktubdan cəmi iki həftə sonra Türkiyədə dövlət çəvrilişinə edilən cəhddən aydınca göründü. Kimlər, hansı qüvvə Moskva-Ankara anlaşmasını və yaxınlaşmasını arzulamırdı və arzulamır - artıq indi hamiya ayındır. Onlar əlbəttə ki, itirdilər. Qazanan isə bu dəfə Rusiya və Türkiye xalqları, Ermənistən xaric, region və təbii ki, Azərbaycan oldu.

Bizim uduşumuz nədir? Odur ki, iki regional supergücün maraqları müyyən məsələlərdə nə qədər toqquşsa da, onların anlaşmada, sülh içinde olması Azərbaycan üçün olduqca önemlidir, hətta milli maraq məsələsidir. Üstəlik, bu anlaşma bizim Qarabağ məsələmizin həllini dalandan çıxarmağa, sürətləndirməye pozitiv impulsları yaradacaqsı, niyə de məmənun qalmayaq?

Bəzi təhlililərə görə, hətta Rusiya-Türkiyə yaxınlaşması o dərcəyə çata bilər ki, Ermənistəni da öz ağuşuna ala, bağlı serhədlər açıla və Dağlıq Qarabağ ixtilafi bu fonda aradan qalxa bilər. Bu xüsusda Türkiye prezidentinin Peterburq səfərindən sonra söylədiyi bir fikir ikiqat diqqətə layiqdir. Ərdoğan deyib: "Qarabağ məsələsində müyyən irəliliyiş var. Hazırda Rusiya prezidenti Vladimir Putin bu məsələ üzərində işləyir... Bütün dünya bilir ki, Ermənistən Azərbaycanın ərazilərini işğal edib. Əgər hamı bunu bilir və etiraf edirse, onda bu işğala nə üçün son qoyulmasın? İlk növbədə Azərbaycanın 5 rayonu erməni işğalından azad edilərsə, regionda sözün əsl mənasında normallaşma prosesi başlaya bilər".

Nəhayət, sonuncu detal: Peterburq görüşündən sonra keçirilən birgə mətbuat konfransında Ərdoğan Putinə onun öz doğma dilində təşəkkür edərək "spasibo" dedi. Ümid edək ki, bu, siyasi avans xarakterli bir "spasibo"dur və Qarabağ məsələsi də daxil, qarşıda görülecek böyük ortaqlıqların, reallaşacaq projelərin uğurla yekunlaşa biləcəyinin bir anonsudur. Hamiya...



Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan ve Şirvanda yerləşən hərbi təyinatlı "Araz" zavodundakı partlayışın neticələrinin aradan qaldırılması davam edir. 2 nəfərin ölməsi, 26 nəfərin yaralanması ilə neticələnən partlayışdan sonra fəaliyyəti iflic olan zavodda iş prosesini tam olaraq bərpa edilməyib. Rəsmi qurumlar zavoddakı partlayışın hansı səbəbdən baş vermesini açıqlamağa tələsmirlər. Əvvəzdə hesabat tələb edən media əməkdaşlarının məhkəmə ilə hədələnməsi faktı var.

MSN rəsmiləri, özellikle nazir Yavər Camalov olayın miyyəsiniñ kicildirməsi istiqamətinə addimlar atr. Nazirliyin mətbuat xidməti hadisədən 1-2 gün sonra olay zamanı yaralılarının epe buraxıldıqları haqda məlumat yaymaqla sanki zavoddakı dəhşəti, Şirvan şəhərini 10-12 saat gərginlik içinde saxlayan partlayışın sıradan bir olay olması fikrini formalasdırmağa çalışıb. Zavodda nə baş verib sualı açıq olaraq qalır. Ən müxtəlif versiyalar içinde təxribat versiyasından tutmuş texniki təhlükəsizlik qaydalarının pozulması versiyası da var. Reaksiyamızda daxil olan məlumat görə zavodun tərkibindəki utilizasiya mərkəzinə istifadə müddəti bitmiş tankın bəzi hissələri, həmçinin atəş mexanizm və qurğuları, özəlliklə atəş qülləsi təhvil verilib. İddiaya görə

İləsi üstündə olan atəş qülləsinin utilizasiyası zamanı içində mərmi olub-olmaması yoxlanılmayıb. Bu şəkilde utilizasiya dərzəyənən digər mərmi, sursatların qablaşdırımlarının aşması üzündən zəncirvari partlayışlar meydana gəlib. Bu iddianın doğru olmasına israr etmirik. Bəlkə də bu, diqqəti əsas hədəfdən yayındırmaq üçün ortaya atılmış versiyadır. Rəsmi qurumların da verəcəyi məlumatları dərc etməyə hazırlanıb.

Qeyd edək ki, bu il iyulun 26-da "Araz" zavodunda baş veren partlayış MSN-in tabeliyindəki müəssisələrdə baş verən və yanğınlı müşayət olunan ilk partlayış deyil.

Yada salaq ki, 2015-ci il iyulun 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki "Telemexanika" zavodunda da yanğınlı müşayət olunan Elmi-İstehsalat Müəssisəsinə

partlayış baş vermişdi. Hərbi təyinatlı zavodda baş vermiş partlayış zamanı Şirvan şəhər sakini, 1967-ci il təvəllüdü Raziyə Cəfərhan qızı Süleymanova aldığı ağır dərəcəli yanq xəsərətlərinə ilə xəstəxanaya çatdırılmışdı. Onlardan bir çoxuna ilkin tibbi yardım göstərilərək eva buraxılmışdı. Sonradan yaralılar təsdiq edilmiş, 19 nəfər yanq xəsərətlərinə ilə xəstəxanaya çatdırılmışdı. Yanqın yarızməzəm, divarları içəri tərəfdən rezin materialla əhatələnən böyük bir tikilidə baş verdiyindən yanğınsöndürənlər içəri daxil ola bilməmişdilər. Rezin materialın yanması neticəsində əmələ gelən qatı duman da alovu ram etmək istəyən yanğınsöndürənlər ciddi çətinliklər yaratmışdı. Alov sutka yarından sonra söndürülsə də, hərbi təyinatlı zavodda yanığının hansı səbəbdən meydana gəlməsi ictimaiyyətə açıqlanmamışdı. 1 il fərqli, bir-birinin ardınca baş verən yanğınlı müşayət olunan partlayışlar müdafiə sənayesi nazirini çətin duruma salıb. Y.Camalov nazirliyə tabe olan bütün müəssisə və təşkilatlarda texniki təhlükəsizlik, yanqın təhlükəsizliyinə cavabdeh şəxsləri toplayaraq onlara xüsusi tapşırıqlar verdi. MSN-ə tabe olan bütün qurumlarda təhlükəsizlik tədbirləri gücləndirilib. Gelen məlumatlara görə, nazir Yavər Camalov baş vermiş olaylardan sonra təlaş içindədir. Ən aktual suallardan biri də budur ki, müdafiə təyinatlı zavodlarında fasilələrlə baş verən partlayışla müşayət olunan yanğınlar təsadüfdürmüd?

□ E.MƏMMƏDƏLİYEV

Milli Məclisin deputatı, Azərbaycan Demokratik Məarifçilik Partiyasının södri Elşən Musayevin musavat.comaa müsahibəsi.

- Bu gün 37 yaşıñız tamam olur. Ümumən ad günü təessürtərələrini bilmək maraqlıdır.

- Həyatım boyu təmtəraqlı ad günü keçirməmişəm. Nə uşaqlıqda, nə də yetkin dövründə. Dəbdəbəni, qarışq ortamı, əlelxüsus da hədiyyələri sevmirəm. Özümü tanıyanın özəl günlərimdə tək qalmışam, daha doğrusu təkliyə meyli olmuşam. Hətta bəzən telefonu belə söndürüb həmin günün mahiyyətini azaltmağa çalışmışam. Ya da bu kimi başqa şeylər.

Səbəb?

- Yəqin içimdə keçmişdən qalan zədələr var. Fəqət, bunu ən çox onunla bağlayıram ki, ad günü keçirməyin, hədiyyə almanın özü də bir vərdiş məsələsidir. Bu vərdişi isə məndə uzun illər kimse yaratmayıb. Uşaqlıqda ailəm yola verib, daha sonra başqaları.

- Amma güman ki, deputat seçildən sonra təbrik edənlərinizin sayı artmış ola.

- Deputat olandan sonra adətən xahişlər, "layk"lar, sənin vəsitiylə "iş boğmağa" çalışanlar artır, təbrikler elə də artır. Çünkü təbrik mənfəət gətirən iş deyil.

- Yəni, cəmiyyətdəki bütün münasibətlər mənfəət üzərində qurulub...

- Bütün olmasa da, əksər münasibətlər. Çok təessüf.

- 36 yaşında deputat seçilməsiniz. Gənc olaraq Milli Məclisə baş çıxarmaq çox çətin deyil ki?

- Qətiyyən. Yetər ki, yerini biləsən.

- Yerini bilməyənə yerini göstərirlər?

- Yerini bilməyən sadəcə nüfuzunu, hörmətini itirir.

- Qələbə xəbərini aldığınızda ilk telefon açığınız adam kim olub?

- Qızım. Səsim titrəyərək ona zəng etmişəm. Çünkü bu həyatda mənənənən çok azarkeşlik edən yoxdur. Hətta seçki günü Zaqatalaya dönmədən önce qızımı bağrıma basıb debim ki, seçilmişəm, üzülmə və rahat ol. Yəni meğlubiyyətə özümdən çok onu hazırladım. Və Etelefonda xoş xəbəri verəkən elə bir bağırtı ilə qışkırdı ki, o səs həyatının sonuna qədər qulağımda cingildəyəcək.

- Neçə övladınız var?

- Elə bir qızım var. 4-5 sinfi bu il bitirib. 10 yaşındadı. Həyatda ən böyük arzularım da onuna bağlıdır. İstəyirəm yaxşı təhsil alınsın, milletinə, dövlətinə yararlı biri olsun.

- Deputat qızı olmanın xüsusi avantajı varmı? Məsələn, məktəbdə güzəştlər olsun, yüksək qiymətlər yazılsın və s.

- Əslə. Övladımın müəllimlərinin belkə də çoxu heç bilmir ki, mən deputatam. Çünkü ailə olaraq reklamı sevmirik. Kimse də bize hansısa güzeşti elemir. Məisətdə də eyni cür. Hami neçə, qızım da elə. Hərdən ata-bala metroya düşüb, avtobusa minib gəzirkir, paltarlarını zi adı yerlərdən alırıq, pulu qənaatle xərcləyirik.

- Özəl məktəbdə oxuyur?

- Xeyr. Çok təessüf ki, hələ övladımı özəl məktəbdə oxutmağa gücüm çatır. Amma bunu çox arzulayıram. İnşallah nə zamansa Əli Kərimli qədər pul olsa, bunu düşünməden edəcəm.

- Danışmaq gümüşdürsə susmaq qızıldır - ifadəsinə Milli Məclisə aid etmək olar?

- Parlament Qanunverici orqanıdır. Ehtiyac olanda danışınq. O danışığa ehtiyac olma-

inandırmağa çalışmadım ki, qardaş, vallah-billah, Allah haqqı mən deputatam, yalan danışmiram.

- Müxəlifət qarşı hər zaman aggressive mövqeyinizlə seçiləmisiz. Neyləyi sizə o müxəlifət?

- Şəxsi anlamda heç nə. Sadəcə onların səmimiyyətinə və mənim müdafiə etdiyim iqtidardan və yaxşı olduqlarına heç bir zaman inanmamışam. Bu gün də fikrim ondan ibarətdir ki,

olandan sonra xərclər də artır. Məsələn, deputat gedib toyu 100 manat yazdırısa, kənardan qəribə görürən. Üstəlik, min yərə gedib-gəlirik. Ya da nə bilim, köməkçi maaşı və s. Bunları hamısı hesabdır.

- Köməkçinin maaşını dövlət vermirmi? Axi deputat köməkçisi şatı var?

- Verir. Amma məndə durum bir az fərqli oldu. Çok hörəməli insanlar xahiş etdilər ki, məndən önce deputat olmuş

müəllim ilk fürsətdə bu xahişimi nəzərə alacaq.

- Ümumiyətə spikerə münasibətiniz necadır?

- Çok normal. Oqtay müəllim həddən artıq rahat adamdır. Ona istənilən sözünü, dərdini, problemini deye bilsən. Üstəlik, rəhmətlik atamla da normal münasibətləri olub deye mənənə dəha həssas yanaşır. İki dəfə qəbul edib, çox gözəl qarşılaşdırıb, dinləyib, fikir mübadiləsi edib. Və deyim ki, Oqtay müəl-

belə dostlarınız var?

- Dediyiniz kateqoriyada şəxsi münasibətim olan insanlar təhsil naziri Mikayıl Cabbarov və ASAN Xidmətin rəhbəri İnam Kərimlidir. Mikayıl müəllimlə 1 il fərqlə eyni fakültəni bittirmiş, İnam Kərimli isə qrup yoldaşım, lap yaxın dostum və eziq qardaşdım.

- Parlamentdə necə, dostunuz var?

- Parlamentdə hər kəs mənim dostumu. Hər biri də ay-

"Kiraya galdığım evin sahibini inandıra bilmirəm ki, deputatam" - Millət vəkilindən ilginç ad günü etirafları...

Elşən Musayev: "İki banka kredit verirəm. Birini dollarla"



"Oqtay Əsədov çox rahat insandı. Ona istənilən sözünü, dərdini, problemini deye bilərsən"

yanda susmaq isə bir tək Milli Məclisə deyil, elə hər yerde qızıldır.

- Elşən bəy, bir dəfə sosial şəbəkədə belə bir status paylaşmışınız ki, idarə etdiyiniz maşını taksiyə bənzədiblər və atrafdakı taksi sürücüləri hətta siz özərlərinə rəqib bilərək üzərinizə şığıyırlar. Avtomobiliniz o qədərmi köhnədir ki, onu taksi biliyiblər?

- Avtomobilimin markasını deməyəcəm. Amma bazara çıxarıb satışı olsam uzağı 4 min manat pul verərlər.

- Bu, "sadə deputat" görünüşüdür, yoxsa, həqiqətən dəyişməyə imkanınız yoxdur?

- Maşın mənim üçün prioritet məqsəd deyil. Ona görə dəyişməyəm. Yəni əlimdəki bütün pulu xərcləyib maşın dəyişəcəyime, yüz problem həll edərəm. Heç deyim ki, o maşını sūrmürəm də. Həftənən ən az 5 gününü ictmai neqliyyatdan istifadə edirəm. Amma məsələ burasındadır ki, hamı elə biliş göz qaytarıram. Yəda düşünlər, bunun biznesi, pulu, var-dövləti var, sadəcə üzərinə diqqət cəlb eləmə istəmir. Əsliyənə isə veziyət haqiqətən fərqlidir. Durumundan, bu günündən əsla və əsla şikayətçi deyiləm. Sadəcə varlı-karlı da deyiləm, bunu da hamı bilsin. Mən siyasetə pul qazanmaq üçün deyil, sidq ürkədən Prezidentime, Heydər Əliyev yoluna bağlı olduğum üçün gəlmışəm. Düzgün və doğru insanları müdafiə etməmdən dolayı da son dərəcə xoşbəxtəm. Mənəfəet gələn adam olsaydım, 2009-dan bəri kiraya qaldığım evin yiyəsini son bir il boyunca cidd-cəhdə

- Na qədər maşa alırsınız?

- Azərbaycansayağı desək, elime 2 min gelir.

- Hər halda yüksək əmək-haqqıdır.

- Təbii. Buna kimse bir söz demir. Çox şükrülər olsun. Sadəcə belli bir statusa sahib

tutaq Əli Kərimli xisəltində biri hakimiyyətə gələsə, Azərbaycan uzağı 3 günə müstəmləkəyə çevrilər, Qarabağ əbədiyyən eləndən gedər, dövlət viran güne qalar. Ona görə bütün gücümüzə belələrinə qarşı vuruşuram. Üstəlik, Azərbaycanda radikal müxəlif adlanan qrupun çörəyi dizi üstündədir. İlərlə onlara təmənnasız yardım edən dostları, silahdaşları bir göz qırpmında saatılar. Elə götürək sizin rəhbəriniz Rauf Arıfovlu. Adam müxalif üçün həyatını fəda edib, bütün riskləri gözə alıb. Nəticə?

Nəticə odur ki, liderini satan Əli Kərimli, on illər boyunca bir qəbəldən yediyi çörəyə gözünü yuvarlaq tüpürən Arif Hacılı. Rauf Arıfovlu bu gün özələrində dərs keçir, həyat fəlsəfəsi xırdayalı. Oysa, Kərimli ilə Hacılinin ikisini bir yerde təreziyə qoysaq Rauf bəyin müxalif adına etdiyi fədakarlıqların 1 faizi qədər ağırlıq etməz. Amma nə olsun, dərindən ağızlarına çullu dovsan sığırı. Utanmadan xalq, millət marağından dəm vururlar. Azərbaycan xalqı da bu cür siyasi personajların əsl simasını görür və dəha qlobal məqyasda qiymətini verir. Kişiliyini, yaddaşını, keçmişini unudan kəsdən bu millətə lider olmaz. Mən İlham Əliyevə ona görə hörmət edirəm ki, o dostuna da, silahdaşına da, millətinə de sahib çıxmıştı bacaranınsandır.

- Elşən bəy, ara-sıra deputatlar hansı yüksək statuslu məmər ya da hökumət adamları ilə dostluqları haqda xüsuslu fəxrlə danışırlar. Sizin

ri-ayrılıqda deyərlidir. Ən çox əlaqə saxlaşdırıbm, ən yaxın olduğum isə Xaçmazın deputati Eldəniz Səlimovdur.

- Əyləncəni sevirsiz?

- Mən tip olaraq qapalı adamam. Nəinki əyləncəni, heç şədyanalığı da sevmirəm. Qarışq mühitdə elə bilirəm hamı mənə baxır, hamının fikri məndədir. Bu səbəbdən sonuncu dəfə hətta harda rəqs elədiyimi belə unutmuşam.

- İki və siqaretə aranız necədi?

- Dar ortamda içki içənlərlə həmrey ola bilirəm. Təbii, bəlli etapa qədər. Amma içki mənlik deyil. Siqaret limitim isə yoxdur. Çok çəkirəm. Tecili tərgitməm lazımdır.

- Bir siyasetçi nə zaman xoşbəxt olur?

- Siyasetdən gedəndə.

- İnsanlar siyasetçidən ən çox nə istəyir?

- Ağıza gələn deyil, ağıla gələnə danişməyi.

- Bu sahədə parlamaaq üçün ağıla daha çox ehtiyac var, yoxsa bəxtə?

- Səmimiyyətə.

- Gözünüzü ən çox mazol edən nədir?

- Politoloq və dietoloq. Bu həyata onlardan çox rastlaşdırıbm heç nə yoxdur.

- Sizi bu gün ilk tabrik edən kim olub?

- Siqaret. Baş-başa 37 yaşa girdik. Və bir də 12-ci mərtəbədəki eyvanımızdan çox uzaqlara baxdım.

- Nə gördünüz?

- Arzuları. Hələ elim çatmayan, ünüm yetməyen arzuları.

- Müsahibə üçün təşəkkür-kürəklər.

- Mən təşəkkür edirəm.

□ Xalida GƏRAYEVƏ

KIVDF

**Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi**

Avqustun 10-da Ermənistan prezidenti Serj Sərkisyan Rusiyaya səfəri çərçivəsində həmkarı Vladimir Putinlə görüşüb. Bu görüşdə Qarabağ məsələsinin aparıcı müzakire mövzusu olacağı şübhə doğurmurdur. Hətta bəzi müşahidəcilər görüşdə işğal olunmuş Azərbaycan ərazilərinin qaytarılması məsələsinin də müzakirə olunacağı barədə proqnozlar irəli sürmüsdülər.

Rəsmi məlumatlarda isə bildirilir ki, iki ölkə başçılarının görüşündə əsasən iqtisadi əlaqələr müzakirə edilib. İrəvanın Moskva üçün əhəmiyyətini qeyd edən Kreml rəhbəri Ermənistani Rusiya üçün əvezsiz tərəfdaş adlandırb. Sərkisiyan isə bütün bunlara görə Putinə minnətdarlıq edib. Görüşdə Dağılıq Qarabağ münaqişəsi də müzakirə predmeti olub. Sərkisiyan Putinin Bakı səfəri zamanı prezident İlham Əliyevlə danışqlarının təfərruatları ilə maraqlanıb. Kreml rəhbəri isə öz növbəsində bildirib ki, münaqişənin həlli ilə bağlı Bakıda konstruktiv danışqlar aparılıb və bu danışqların detalları bərədə Sərkisiyanıa məlumat verəcək. Mətbuatın yaydığı məlumata görə, da-qalmayıb. V.Putin Rusiyanın Ermənistana silah satışı iki ölkə arasında imzalanmış müqavilə ve Rusiyanın üzərinə götürdüyü öhdəlik çərçivəsində hə-yata keçirdiyini bildirib. Putin Rusiyanın Azərbaycana silah satması ilə bağlı sualı cavablan- dirarkən deyib ki, Azərbaycan sürətə inkişaf edən iqtisadiyyatı, böyük valyuta ehtiyatları olan ölkə kimi istədiyi yerden silah almaq gücündədir: "Ancaq mən məsələnin hərbi tərəfinə diqqət yönəltmək istəmərim. Problemi həll etmək istəyiriksa, dinc üssullara yönəlməliyik".

Qeyd edək ki, V.Putun Azərbaycan prezidenti İlham Əliyevin Qarabağla bağlı bəyānatını şərh etməkdən imtina edib. Məlumatı görə, Azərbay-

Rusya presidenteinin Azərbaycan səfərindən ve Sankt-Peterburqda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra Sərkisyanı Rusiyaya çağırması sözsüz ki, həm də Qarabağ məsəlesi ilə əlaqəli idi. Qeyd edək ki, Putin Bakıda olarkən "Rusiya çalışacaq ki, Azərbaycan və Ermənistən Dağılıq Qarabağ münaqi-

şesinin kompromisli ve tərəflər üçün məqbul həll variantını tap-sın” deyə, mövqeyini açıqlamışdı. Ancaq onun daha sonra dedikləri Moskvanın ikili oyun oynadığı barədə qənaətləri bir az da möhkəmləndirmişdi. Putin bu problemin Azərbaycan və Ermənistan üçün nə qədər agrılı məsələ olduğunu anladığını bildirib. “Biz çalışacaq ki, hər iki ölkə kompromisli, lakin hər ikisi üçün məqbul olan həll yolunu tapsın. Bu məsələnin həllində qalib iki ölkənin xalqı olsun, hər iki ölkə hiss eləsin ki, bu çətin məsələni bu günün və gələcək nəslin maraqları çərçivəsində həll edib”-deməkələ Rusiya prezidenti eslində işğalçı ilə işgala məruz qalan tərəf arasında bərabərlik işaresi qoymuş olub. Bu mənada Putinin sonuncu bəyanatından sonra ermənilər Sərkisyanın Moskvaya çağırılmasına görə çox da narahat olmadılar. Prezidentlərin Sankt-Peterburq görüşündən sonra isə İrvanda silahlı dəstələr belə hərkətə keçdi və Sərkisyanı güzəştli sülhdən çəkinməyə vadar edən bəyanatlar səsləndirdilər. Şübhəsiz ki, bu oyuncun arxasında həm də erməni prezidentin özü davandı. Putindən sonun-

tut bildimi.

Görünən budur ki, V.Putin Azərbaycanla münasibətlərə önem verməklə yanaşı, erməni həmkarı ilə görüşdə Ermənistani küsdürməmək üçün də maksimum ehtiyatlı ifadələr işlədib. Bu mənada iddia etmek olmaz ki, Rusiya prezidenti Sərkisyan “get, 5 rayonu Azərbaycana qaytar” tapşırığını vermayıb. Düzdür, bu arada Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğan da nikbin danışıb. Cənab Ərdoğanın fikrincə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişlər var. Türkiye prezidenti deyib ki, eger birinci növbədə Azərbaycanın 5 rayonu erməni işğalından azad edilərsə, o zaman regionda sözünəsəl mənasında, vəziyyətin normallaşması prosesi başlaya bilər: **“Bütün dünya Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edildiyini dərk edir. Əgər bunu hamı tanıyarsa, niyə də bu işğala son qoyulmasın?”** R.T.Ərdoğan xatırladıb ki, ABŞ, Fransa və Rusiya 23 ildən çoxdur ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlaya bilirlər. **“Amma hazırda Rusiya prezidenti Vladimir Putin bu məsələ üzərində işleyir”**, - Ərdoğan deyib.

Azərbaycan-Türkiyə-Rusiya üçterəfli formatının yaradılmasından danışarken prezident bildirib ki, Azərbaycan Türkiyə və Rusiya kimi bu format müsbət yanaşır. Onun sözləri nə çərçivəsində olub, Türkiyə və Azərbay-



Qarabağ məsələsində qeyri-müəyyən durum

Ermənistan prezidenti rusiyalı "ağa"sından təlimat alıb Braziliyaya getdi; Türkiyə prezidenti də Dağlıq Qarabağın ətrafındaki 5 rayonun azad olunması zəruriliyiindən danışdı, ancaq reallıq başqa şey deyir; siyasi təhlilçilər pessimistdir

can-Türkiye-Rusya üçtərəfli formatının yaradılmasını müzakirə ediblər. **“Bu formatın yaradılmasının əsas məqsədi regionda məsələləri təqib etmək və nəzarət etməkdir”**, - Ərdoğan deyib. Bəzi müşahidəçilər hesab edir ki, Ermənistən təcridi fonunda Azerbaycanın aparıcı region dövlətləri ilə bir platformada çıxış etməsi ərazilərimizin ilhaqına son verilməsi baxımdan önəm kəsb edir.

Politoloq Arzu Nağıyev **hesab edir ki, Sərkisyanın Rusiya-ya səfəri təbii Dağlıq Qarabağla bağlı telimatlar almaq üçün reallaşıb:** "Eyni zamanda bu səfər hakimiyyətinin saxlanması üçün özünü siğortalamaq və zəmanet almaq məqsədi güdürdü. Təbii ki, Rusiya ATƏT-in Minsk Qrupunun üzvü kimi bütün nüfuzundan istifadə etməlidir və Ermənistana beynəlxalq qanunlar çərçivəsində də təsir etməlidir". Politoloq düşünür ki, Rusiya-Türkiyə-Azərbaycan formatının Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri ola bilər: "Ancaq tam şəkildə münaqişə tək bu formatla həll edile bilməz. Çünkü Ermənistən qəti surətdə Türkiyənin prosesdə iştirakını istəmir. Deməli, münaqişənin həlli üçün Türkiyə Ermənistənla hər hansı bir konsensus əldə etməlidir. Təbii ki, Rusiya açar oyundan

Atlas Araştırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə Rusiya prezidentinin Bakıya sefərindən iki gün sonra Moskvada Ermənistən prezidenti ilə bir araya gəlməsini fərqli prizmədən şərh etdi: "Putin

Bunu Rusiya prezidentinin Bakı-daki açıqlaması da sübut edir. Ele buna görə də Serj Sərkisyan Putinlə görüşdə Dağılıq Qarabağ münaqişəsinin həllində göstərdiyi fəallılığa görə Putinə minnətdar olduğunu vurğuladı. Putin isə öz növbəsində Sərkisyanla görüşdə Ermənistən Rusiyanın müttəfiqi olduğunu xatırladaraq növbəti dəfə Azərbaycan hakimiyyətinə və cəmiyyətinə mesaj göndərdi. Mesajın mənası budur ki, Rusiya Cənubi Qafqazdakı müttəfiqinin eleyhine addım atmaya-çaq". **Politoloq qeyd etdi ki, Kreml Azərbaycanı strateji tərəfdəş, Ermənistəni isə strateji müttəfiq adlandırır:** "Müttefiqlik tərəfdəsilqidən daha üst səviyyəye sayılır. Bu arada, Seyran Ohanyanın Ermənistənin öz silahlarını istehsal etməsi üçün Müdafiə se- tina malik Azərbaycan albəttə ki, istədiyi yerdən istədiyi silahı almaq imkanındadır". Putinin bu sözləri Sərkisyanı və erməni ictimaiyyətinə mesajdır. Çünkü aprel döyüşlərindən sonra Ermənistən hakimiyyəti və cəmiyyəti Rusiya-nın Azərbaycana satdığı müasir silahlara görə Kreml tənqid etdi. Moskvanın cavabı isə belə oldu ki, Rusiya onun silahlarına mərəq göstərən istənilən ölkə ilə əməkdaşlıq etməyə hazırlıdır. Putin bu fikri bir daha xatırladaraq onu da erməni cəmiyyətinə işarə edir ki, Azərbaycan Rusiyadan silah ala bilməsə, həmin silahları başqa ölkədən alacaq. Rusiya isə Azərbaycan kimi alıcıını əldən vermək istəmir". E.Şahinoğluna görə, 5 rayonla bağlı cənab Ərdoğanın dedikləri, sadəcə, arzu-dur.

nayesi üzre Dövlət Komitəsinin yaradıldığı fikrinə də diqqət çekir. Ermənistən hazırlı ağır iqtisadi və sosial durumunda müdafiə sənayesi yaratması problematikdir. Belə bir dövlət komitəsi yaradılsısa belə, müdafiə sənayesi Ermənistən ordusu üçün lazımi hərbi silah və sursat, texnika istehsal edə bilməyecək. Çünkü buna milyardlarla dollar vəsatı lazımdır. Ermənistənin isə bu qədər maliyyəsi yoxdur. Sadəcə, Ermənistən hakimiyəti Azərbaycandan geri qalmadığı görsətisi yaratmaq istəyir. Azərbaycanın müdafiə sənayesi illərdir fealiyyət göstərir və müxtəlif növ silah, sursat və hərbi texnika istehsal edir, üçüncü ölkələrlə birgə hərbi texnika istehsalının əsası da qoyulub. Bu sahədə Ermənistənin Azərbaycanla yarış-

Qubada dağ yəhudilərinin yaşadığı "Qırmızı qəsəbə" digər kəndlərdən çox seçilir. Qudyalçayın sol sahilində yerləşən bu kənd elə həmin çayın üzərindəki körpüdən başlayır. "Yeni Müsavat"ın reportör qrupu bu defə məhz Qubadakı "Qırmızı qəsəbə"yə baş çəkib dağ yəhudilərinin fərqli yaşam tərzi, güzəramı ilə tanış olub.

Cox da yüksək olmayan təpənin üzərində yazılın "Qırmızı qəsəbə" sözü diqqətimizi çəkir və axtardığımız ünvana çatlığımızın fərqi varıq. Küçələrdə tək-tük insanlar gözə dəyir. Kişilərin və kənd ağsaqqallarının ekseriyəti çayxanalarда toplaşır. Məhəllələrinən arası ilə gəzirik. Sakitlik və hərəkətsizlik höküm sürür. Qəsəbədə çox az sayıda sade kənd evi tapmaq mümkündür. Fasadı müxtəlif bəzəklər, yəhudi simvolları ilə bəzədilmiş villalar, xüsusi bəzədilmiş hasarlar buraya nə üçün "milyonerlər məhəlləsi" adının verildiyini izah edir sanki...

Körpünün sağında dəbdəbəli villalar, fərqli arxitektura görünüşü ilə fərqlənən, çetin ünsiyyət quran bu insanlar bir qədər sonra maraqlı müşahiblərimizə çevrilirlər. Özlərinə məxsus mədəniyyəti, dili, yaşam tərzi, toy və yas adətləri olan dağ yəhudiləri demoqrafik baxımdan yerli qubalıllarla çox da qaynayıb-qarışmayıblar, yəni Quba camaatından, müsəlmanlardan qız almir, qız vermirlər, daha çox öz aralarında evlənlərlər. Ancaq uzun illərdir bir yerde çox mehribən yaşayırlar, demək olar ki, aralarında heç bir problem olmayıb. "Qırmızı qəsəbə" əhalisinin ekseriyəti məhz yəhudilər olsa da, az sayda digər millətdən olan qubalıllar da burada yaşayır.

Onu da qeyd edək ki, "Qırmızı qəsəbə"dən hazırda dünyada məşhur olan milyarder biznesmenlər çıxıb. Qod Nissanov, German Zaxaryayev, Zarah İliyev əslən dağ yəhudiləridirlər və bu qəsəbədə doğulub böyüyülər. Hazırda qohumları da bu kənddə yaşayır. Onlar bu qəsəbənin sakinlərini maddi sıxıntı çəkməyə qoymur, hər ay yəhudi ailələrinə yardım edirlər. Həmçinin Milli Məclisin yəhudi əsilli deputat Yevda Abramov da eyni qəsəbədə doğulub. Hazırda burada 3 min insan yaşayır.

Sade bir Azərbaycan kəndi üçün həddindən artıq dəbdəbəli olan kafenin həyətində toplaşan ağsaqqallara yaxınlaşır. Dağ yəhudilərinin buraya gelişinin tarixi, mədəniyyətləri, adət-ənənələri ilə bağlı müsahibə almaq istədiyimizi bildiririk. Lakin kənd ağsaqqalları danışmaqdən imtina edir və bizi "Qırmızı Qəsəbə" Ağsaqqallar Şurasının sədri Boris Simanduyevə yöneldirlər.

Yaşı 80-dən artıq olan Boris dayı bize yəhudilərin Quba-yəhudişinin tarixçəsini danışır:

Qubanın milyarderlər yetişdirən qəsəbəsi

Burada bir nəfər də kasib yoxdur; əməkdaşlarımız "Qırmızı qəsəbə" sakinləri və bu yurdun özəlliklərindən yazırlar...



"Ümumiyyətlə, yəhudilərin Azərbaycanda yaşamasının tarixi çox qədimdir. Eşitdiyimizə, oxuduğumuza görə dağ yəhudilərinin Azərbaycana gəliniñ tarixi 2500 ilə yaxındır. Ancaq məhz bu "Qırmızı Qəsəbə" haqqında danışsaq, burada məskunlaşma 1735-ci ildə olub. Dağ yəhudiləri icması Dağıstanda quldur dəstələrinin basqınlarına məruz qalıblar, sonra harasa köçmək qərarına geliblər. O zaman eşidiblər ki, Qubada insanpərvər bir xan yaşayır - Hüseynləi xan. Ağsaqqallar dağdan enib Qubaya geliblər və Hüseynləi xana müraciət ediblər. Hazırda bu qəsəbənin yerləşdiyi sahə o zaman boş yerlər olub. Quba xanı isə təklif edib ki, haranı istəyirsiniz, orada məskunlaşın, istəyirsiniz boş ərazidə məskunlaşın, istəyirsinizsa Qubaya köçün. Bizim ağsaqqallar buranı seçiblər, burada məskunlaşıblar. Biz hazırda onlara rəhmət oxuyuruq ki, belə bir yer seçiblər. Bura gözəl yerdir və iqlimi də Qubanın iqlimindən yaxşıdır. Yəhudilər buraya köçüb və ayrı-ayrı məhəllələr qurub yaşıyıblar. Hər məhəllənin də öz adı olub: Diljatix, Nizraxi, Gileki adlı məhəllələr olub, hər məhəllənin də öz sinaqoqu olub. Vaxtikən burada 13 sinaqoq olub. Onların 11-i ibadət fealiyyəti göstəren sinaqoq olub, ikisi isə mədrəsə tipli, təlim üçün fealiyyət göstərib. İndi bu qəsəbənin 283 yaşı var. Əvvəller bu qəsəbədə yalnız dağ yəhudiləri yaşayırdı. Hazırda isə bir neçə faiz azərbaycanlılar da yaşayır. Biz burada yaşadığımız müddət ərzində azərbaycanlılar nə milli, nə də dini zəmində heç bir münaqışımız olmayıb. Yerli qubalıllarla münasibətlərimiz əladır".



hum olmur: "Bizdə bir neçə belə ailə var idı, indi onların uşaqları da böyükən evlənlər. Lakin 99 faiz öz aramızda evlənir. Toy adətlərimiz təxminən sizin toy adətlərinizə oxşayır. Biz onlardan, onlar da bizdən yaxşı cəhətləri götürürük. Müsəlmanların dini bayramları olanda bizim icma da öz üzvlərimizdən 10-15 adam götürüb gedir cüme məscidinə, başqa dini yerlərə, onları təbrik edirik. Quba dindarları da bizim bayramlarda gelib bizi təbrik edir. Yeni münasibətlərimiz çox gözəldir".

Dağ yəhudilərinin dəfn adətləri də bizlərdən fərqlidir. Müsahibim deyir ki, müsəlmanlar ölüünü tez dəfn etməyə çalışırlar, onlar isə lazım gəsə, bir neçə gün də gözləyirlər: "Defndən sonra isə bizdə də ehsan verirlər. Daha sonra 7 mərasimi və 40 mərasimi olur. Bizi qırıq mərasimi 30 gündə keçirilir".

"Qırmızı qəsəbə"nin dünəcə məşhur milyarderləri də var. Boris Simanduyev də etiraf edir ki, dağ yəhudiləri icmasına yardım edən bir təşkilat var: "STMQ adlı cəmiyyət var, onlar bize kömək edir. STMQ 6 qardaşın yaratdığı bir təşkilatdır, onlar bu qəsəbədə doğulublar, kökləri burdandır, indi Moskvada yaşayırlar, biznesinə gənclərdir. S- Solomondur, T- Telmandır, M-Maksimdir. Təşkilatın adı buradan götürürlər. Onlar qəsəbənin imkansız sakinlərinə yardım edir, aylıq müəyyən məbləğdə pul göndərirler. Onlar həm də sinaqoqa sponsorluq edirlər, xərclərini ödəyirlər. Abadlıq işləri aparmaq, qəbiristanlığı abadlaşdırmağa kömək edirlər. Hazırda oturduğumuz bu parkı da onlar öz hesablarına tikdiriblər. Buradakı dəbdəbəli evləri də onlar öz zəkələri, zəhmətləri ilə qazandıqları vəsaitlər hesabına inşa etdiriblər.

Bu, bilirsınız ki nəyin göstəricidir? Burada yaşayanların gələcəyə inamı var. Biz Azərbaycanda yaşayırıq, ancaq ümidi miz Azərbaycandan kəsmirik. Bizim tarixi dövlətimiz İsrail dövlətidir. O dövlət 1948-ci ildə yaranıb. Ondan önce də İsrail dövləti olub. Ancaq təsdiq olunmayıb. Dağ yəhudilərinin ana vətəni isə buradır, Azərbaycandır".

Qubanın dağ yəhudilərinin özlərinə məxsus cuhud dilidə olsa da, uşaqları məktəblərdə rus və Azərbaycan dilərində təhsil alır. Məktəblərdə həm də yəhudilərin dili olan ivrit dili tədris olunur. Dağ yəhudilərinin danışlığı dil isə cuhud dilidir. Bu millət harada yaşamasından asılı olmayaraq cuhud dilində danışır. Bu dil sadəcə ailədə danışılmaqla, şifahi şəkildə nəsildən-nəsila ötürülür.

Qeyd edək ki, Quba Rayon İcra Hakimiyyəti başçısının "Qırmızı qəsəbə" inzibati ərazi dairesi üzrə nümayəndəsi Pısaq Isakovdan müsahibə istəsə də, cəhdlərimiz bir nəticə vermedi.

"Qırmızı qəsəbə"de yaşayın yerli qubalıllarla dağ yəhudiləri haqqında söhbət etmək imkanımız oldu. Onlar da yəhudilərlə münasibətlərinin normal olduğunu və bu güne qədər aralarında hər hansı münaqışə yaranmadığını bildirdilər: "Aramızda heç bir problem yoxdur. Demək olar ki, adət-ənənələrimiz də oxşardır. Burada yəhudilərdən başqa tatlar, ləzgiler və başqa etnik qruplar da var. Hər məhəllədə 5-10 fərqli etnik qrupdan olan ailələr var. Bir yerde yaşayırlar".

Dağ yəhudiləri Qubanın, eləcə də respublikamızın sosial-ictimai həyatında fəal iştirak edirlər. "Qırmızı qəsəbə"də böyükübü-başa çatan Yevda Abramov Azərbaycan Milli Məclisinin deputatıdır. Dağ yəhudisi olan Albert Aqarunov isə torpaqlarımızın azadlığı uğrunda canından keçib və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülbü.

2016-cı il ölkəmizdə "Multikulturalizm il" elan olunduğunu nəzərə alsaq, Qubanın bu kiçik qəsəbəsini dünyaya multikulturalizm nümunəsi kim də göstərmək olar.

□ Nərgiz LİFTİYEVA,
Məğrur MƏRD
Quba-Bakı

**Cümə səhbətləri**

Bismilləhir-Rahmənir-Rahim! İslamlı bağlı müxtəlif qarayaxmalarla, islamofob çıxışlara baxmayaraq, mübarək dinimizin ardıcılları iləsil silsile ilə artır. İslamofobların əsas xətti - dinimizi xurafat ve mövhumatla assosiasiya etdirməkdir. Amma maraqlanan, öyrənen hər bir kəs bilir ki, elm, İslamin mahiyətindədir, İslamin xəmiri elmlə yoğrulub. Bunu gizlətmək üçün məlumatsız insanlara mütləq İslam dinini qaranlıq, savadsız bir kütlənin təlimi kimi çatdırmağa cəhd edirlər. Bunun qarşısına yalnız maariflənməklə, elmin zirvələrinə yetişməklə çatmaq olar. Müteal Allah bu işdə comi iman əhlini müvəffəq etsin!

Alimin itkisi - əvəzedilməzdır

İslamın alimə verdiyi yüksək qiymət İmam Cəfər Sadiqən (ə) nəql edilən aşağıdakı hədisdə bariz surətdə görünür: "O zaman ki, feqih məmin (əməl edən İslam alımı) aradan geder, İslama elə bir boşluq, çatışmazlıq əmələ gələr ki, heç nə onun yerini doldurmaz".

İslamda çox az mövzu tapılar ki, bu cür qətiyyətli surətdə itkinin ağırlığı çatdırılsın. Əvvəller "feqih" məfhumu İslam maarifi sahəsində, ümumiyyətə, İslam elmi sahəsində öncül mövqeyində duran, bilgi sahibi olan alimlər deyilib. Sonradan bu anlayış transformasiya olunaraq, artıq fiqh sahəsində çalışan alimlər, məhz İslam hüququ ilə seciyələnən istiqamətə aid edilməye başlanıb. Önce isə feqih - islami emlələr bələd, tam mənada islamşunas olan alimə - "feqahətə malik" olan, həm nəzəri, həm praktiki mövzularda nəzər sahibi olan insana deyirdilər.

Bəs dinimiz əməl edən alimin dərəcəsinə niyə belə üstün tutur? Nə üçün din alimin ölümünü əvəzolunmaz bir itki kimi təqdim edir? Mövzunun açılışı üçün İslamda şəhid tematikasına toxunaq. Məlum olduğu kimi, dinimizin nəzərində şəhidlik çox yüksək ve mübarək statusa malikdir. Şəhidin qanı - cəmiyyətə nəfəs verən, cəmiyyəti dirildən bir təbərrükür. Amma İslam dinin alimin mürekkebini şəhidin qanından üstün tutmuşdur. Alimin zəhmətini cəmiyyətin həyatında, müqəddərətində taleyüklü dəyişikliklərə rəvac verən bir amil kimi qəbul edir dinimiz.

Alimin formalaşdırılmasında bütün mütərəqqi dünyə - bilava-

Müsəlmanı elm

Öyrənmək niyə vacibdir?



Hacı İlqar İBRAHİMOĞLU, ibrahimoglu@gmail.com
İlahiyyatçı-filosof, İçərisəhər Cümə məscidinin imam-cəməati

site və ya dolayı ile - iştirak edir. Başərin bütün nəcib zəkası əməl edən alimin bilgilerinin, əxlaqının, ruhi-mənəvi durumunun yetkinləşməsində rol oynayır. Alim bütöv bir kamillik dünyasıdır və dinimiz onun itkisinin əvəzsizliyinə diqqət çəkir. Neca ki, bir ələm, bir dünya məhv olsa, onu bərpa etmek mümkün süzdür - bərpa olunan nəsə təzə bir şəydir, heç zaman əvvəlkinin yerini verməz - eləcə də, yeni gələn alim öz yerinə gəlir, öncəki alimin yerini zətən doldura bilməz. Daha üstün və ya daha az bilgilərə malik olən bilər, müxtəlif dərəcələre yetişə də biler - amma o biri alimin yerini tutma bimez. Burada özünməxsusluq, orijinallıq var və dinimiz alimin dəyərini zaman-zaman təsdiq edir.

Müsəlmana elm öyrənmək vacibdir

Alimin cəmiyyətdə böyük rol və ehəmiyyətinə gəldikdə, bu, alimin xüsusi missiyası ilə izah edilir. Belə ki, alimlərin əsas vezifəsi - cəmiyyəti saflaşdırın, bir mənbə, özünəməxsus generator vezifəsinə icra etməkdir. Alim - toplumu həyalandıran, insanların hərəkətlərinə mənəviyyat yükü verməyə çalışın, qızılız xətəri təzahür etdirən bir ruhi mənbə-

dir. İnsan, toplum, cəmiyyət mənəviyyatdan məhrum olduqda, mənəvi mənbələrdən kəsildikdə necə də yaziq duruma düşür! İndi təsəvvür edək ki, bu mənəviyyat mənbəyi olan alim topluma müvafiq ab-havani ifazə etməyi bitirsin. Toplum buna dərhəl qırımcı xətlərin keçilməsi, toplumu əməle getirən mental dəyərlərin aşınması ilə reaksiya verəcək. Milletin ziyalısı - onu abira mindirən, həya və ifət, leyaqət və izzət yolunu göstərən bir bələdçidir.

Ümumiyyətə, İslamda ən önem verilən məsələlərdən biri - elmdir. Böyük İslam Peyğəmbəri (s) buyurmuşdur: "Elm öyrənmək bütün müsəlmanlar üçün vacibdir. Agah olun ki, Allah Təala elmardinə gədenləri sevir".

Təsəssüflər olsun ki, yaşadığımız toplumda elma, biliyə olan həvəs mərhələ-mərhələ zeifləməkdədir. Elme, maariflənməye canatma ümumda sezilmir. Bunu yerini qəlp dəyərlər, surrogat kateqoriyalar tutmaqdadır. Dünya hara gedir, biz hara?! Dünyada bu gün laçq universitet» konsepsiyası ən populyar modellərdən biridir. Uşaqlıq dövründən yaşı mərhələyədək cəmiyyətin bütün kateqoriyaları müvafiq tədris proqramları ilə əhatə olunur. İnvestisiyalar üçün ən elverişli yer məhz elm, fundamental tədqiqatlar hesab olunur. Gələcək nəsillər üçün bu sahələrə yatırımlar edilir. Başər gelib çatıb ona ki, insanı azad edən, ona dəyər verən, aktuallıq verən - elmdir, zəkatdır, bilgidir. Hələ 14 əsr bundan önce dinimiz insanın elmlənməsini vacib bilmış, burada hansısa yaş, cins, milli, mənəşə və digər məhduduluyaqlı qoymamışdır.

Allah elm öyrənənləri sevir

Allah Təalanın insanın fitrətində qoyduğu hissələrdən biri - bilgiyə canatmadır. İnsan öyrənməyə, baş açmağa, bilməyə meyilli idir. Sonradan səhər mühit, qeyri-salamat ictimai münasiibətlər onda bu canatmını kütlesdirir, zəiflədir. Digər bir bədbəxtlik - bu hissən lazımlı olmayan, insanın özüne zülm verdiyi istiqamətlərə yönəlməsidir. Elm, tarix, ibret, hikmet qalib bir yanda, insanlar ötəri məsələlərlə - "filan ulduz nə etdi, behman ulduz nə etmedi" ilə başlarını doldururlar. Tədqiqatlar göstərir ki, ən böyük maraq doğuran xəbərlər məhz kiminse şəxsi həyatının təfərruatıdır. Zombileşmə prosesi də bax ele məhz beləce gedir.

ideal duruma gəlməsinin, insan üçün nəzərdə tutulan nəcib mis-siyanın həyata keçirilməsinin vasitəcisi, yardımçıdır.

Təbii ki, vəsítəcidən daha önemlisi - bilavasitə hərəkətdir. Təminat vasitələri nə qədər əhemiyətli olsa da, bilavasitə hərəkət, səsizsüz ki, müəyyənedic xüsusiyyət malikdir. Hərəkətin özü olmasa, onun təminatının nə menası?! Təminat hərəkət üzündür. Hərəkət olan yerde vəsítə məna ilə yüklenir. Odur ki, elm, bilgi mal-dövlətdən, rifahdan və digərdən vacib və üstündür.

Elm əqlin rəhbəridir

Həzərat Rəsuli-Əkrəmdən (s) nəql edirlər: "Allaha itaət və Ona pərəstiş - elmlədir, elmə mümkündür. Və elm əsasında insan Allahu tanır və tövhidpərəst

rin, hikmətli kələmin nə qədər çox dinləyicisi olsa da, subyektiv faktorlardan - necə eşitmək, necə yadda saxlamaq, çatdırmaq, ötürmək və d. asılıdır və bu səbəbdən çox da dəyanıqli deyil. Hər hansı deyim səsin fəzada yailması ilə məhdudlaşdır və sonrakı mərhələdə insan hafizəsi kimi çox da etibarlı olmayan bir daşıyıcıya möhtac olur. Amma yazılı forma daha dayanıqlı, sabit, qalırlıdır və zaman və məkan kimi maneələri aşır, nəsil-dən-nəsle təhrifsziz, nisbətən dəyişməz (əlbəttə ki, qərez və texniki qüsurlar istisnadır) formada örürülə bilir.

Dinimiz də tövsiyə edir ki, bilgilerin itməməsinin ən effektli yolu - onların yazılması, müxtəlif sabit daşıyıcılara köçürülməsidir. Belə olan halda, ondan bir çox insanlar bəhrələnə bilərlər, təhlil və tədqiqat üçün böyük qida elədilmiş olur.

Elmin əhemiyətini təqdir edən mübarək hədislərin birində Həzərat Əlidən (ə) nəql edilir: "Hikmət, möminin itirdiyi bir şeydir. Onu öyrən, hətta münafiqdən olsa da belə".

Hətta bilgi sahibi pis xisəltli insan olsa da belə, onun malik olduğu elmdən faydalana maq la-

zımdır. Yəni dinimiz kimdənse bilgi elde edilməsini, həmin mütəxəssisin mənəvi keyfiyyətlərindən bilavasitə asılı vəziyyətə qoymur.

Əlbəttə ki, həqiqi alim ən yüksək mənəvi məqam sahibidir. İmam Cəfər Sadiqən (ə) nəql edilir: "Həqiqətən, alimlər - peyğəmbərlərin (ə) varisləridir".

Bu qədər uca məqam diniñ müəyyən edir əməl edən alim üçün. Eyni zamanda, alim üçün çox yüksək mənəvi planka müəyyən edilir. İmam Həsən Əsgəridən (ə) nəql edirlər: "Fəqihlərən (İslam alimlərindən) hər kim öz nəfsinin sahibi olsa, öz həvəyi-nəfsi ilə müxalifə etsa və yalnız Allahan əmrinə tabe olsa - insanlar onun ardınca getməli, ona təqlid etməlidir. Bu cür kəslər bütün Əhli-Beyt (ə) alimləri deyil, onlardan bəziləridir".

İnsan bilmək öz fərdi və ictimai problemlərini həll edir. İnsan bilmək cəhətləri və cəhətləri quruculuğuna yarar.

Allahim, bizləri elmə can atanlardan, kamal yoluñə seçənlərdən, həyatın hər bir məqamında Sənən istədiyinə üstünlük verənlərdən qərar ver!

Allahim, bizləri dünya və axırətdə Həzərat Peyğəmbər (s) və Əhli-Beyti (ə) ilə məşhur et!

Allahim, bizləri Səni tanıyanlardan qərar ver!

Allahım, xəstələrin şəfa tapmasını, imkansızların, ümumiyyətde müşkülü olanların çətinliklərinin həll edilməsini qərar ver!

Allahım, düşmən tapdağı altında olan torpaqların, ibadətgahların tezliklə qəsbdən qurtulmasını, 12-ci İmam - Həzərat Mehdi Sahib əz-Zamanın (ə.f.) tezliklə zəhər etməsini nəsib et! Amin!

“Dostluq parkı”nda torpaq satan şəxslərə prokuror iş istədi

Saxta sənədlərlə vətəndaşları aldadan dəstəyə 31 il 6 ay cəza tələb edildi...

Bakı Ağır Cinayətlər Məhkəməsində Səbəylə rayonu, Bibiheybət qəsəbəsində yerləşən “Dostluq parkı” ərazisindəki torpaq sahəlerinin qanunsuz olaraq alqı-satqışını həyata keçirməkdə ittiham olunulanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Musavat.com xəbər verir ki, prosesdə dövlət ittihamıçısı təqsirləndirilən şəxslərə iş istəyib. Prokuror Fərid Nağıyev çıxışında təqsirləndirilənlərin Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirlər birləşiklərinin sübuta yetirildiyini deyib.

Prokuror təqsirləndirilənlərdən Etibar Məmmədovun 11 il, Famil Quliyevin 10 il, həzirdə ev dustaqlığına buraxılan Tərlan Hüseynovun 10 il 6 ay müddətinə azadlıqlanın məhrum edilməsini və məhkəmə zalında həbs edilməsini istəyib.

Təqsirləndirilənlərdən Famil Quliyevin vəkili müda-



fie çıxışında bildirib ki, müvəkkili barəsində irəli sürülən ittihamları sübut edən mötəber səbutlar yoxdur. O, müvəkkilinin yalnız irəli sürülen 320-ci maddə ilə qismən təqsiri hesab edilə biləcəyini, lakin bu maddə ilə nəzərdə tutulan 2 illik cəzani artıq çek-

diyini söyləyib. Və F.Quliyevin azadlığa buraxılmasını tələb edib.

Diger təqsirləndirilənlərin vəkili müdafiə çıxışı üçün vaxt istəyib.

Proses avqustun 22-nə təxire salınıb.

Katrıldaq ki, təqsirləndirilənlərdən 7 sayılı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi olmuş Famil Quliyev məhkəmədə verdiyi ifadesində özünü günahkar bilmədiyini və həbsinin səbəbinin ona aydın olmadığını bildirib.

O qeyd edir ki, yeganə günahı Səbəylə rayonunun icra başçısının müavini Yaver Allahverdiyevin göstərişinə eməl etməsi olub: “Saxta möhürdən, stampdan xəbərim yoxdur. Mənə Yaver müəllim zəng edib yaxın adamlardan bir neçəsinin şəxsiyyət vəsiqəsinin surətini ona çatdırmağımı istədi. Mən də işimi itirməmək üçün deyiləni etdim. Mən torpaqların ayrılması ilə məşğul olmamışam. Həmin ərazilərin Dövlət Torpaq Fonduna aid olduğunu da bilmirəm. Bu işdə heç kimlə elbir olmamışam. Yeganə günahım şəxsiyyət vəsiqələrinin surətini vermək olub. Bilmirəm ki, məni niye həbs ediblər.”

Katrıldaq ki, “Dostluq parkı”nda qanunsuz tikilən villaların sökülməsi ilə bağlı prezident İlham Əliyev 2015-ci ildə keçirdiyi müşavirədə Bakı Şəhər icra Həkimiyətinin başçısı Hacıbala Abutalibovun həmin dəbdəbəli mülkləri musiqi sədaları altında yerlə-yeksan etdirməsi idi. Villaları söküdürünen H.Abutalibov həmin ərazilərdən sonra bir neçə dəfə iməcilik keçirib, şam ağacları əkdirib.

Hekimə zəng etmək üçün (saat 11.00-dan sonra)
Tel: (050) 213 88-05.
Həkimin 16 TV çıxışları: youtube.com və facebook.com doktor Vaiz Səmədov.

yan söküntü işlərindən sonra həmin torpaq sahəlerinin qanunsuz olaraq satılması ilə bağlı cinayət işi açılıb.

İlk olaraq Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPI) əməkdaşları 1972-ci il təvəlliüdü Tərlan Hüseynovu istintaqa cəlb ediblər. 2015-ci ilin iyun ayından T.Hüseynov barəsində BŞBPI-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla töredildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai Rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 aylıq həbs-qətimkən qərarı çıxarılib. Daha sonra o, ev dustaqlığına buraxılıb.

Əmlak alqı-satqışını ilə məşğul olmuş Tərlan Hüseynov rejissor, xalq artisti Tofiq İsmayılovun kürəkənidir.

T.Hüseynovdan sonra isə 7 sayılı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Quliyev Famil Əhməd oğlu və Səbəylə rayonu Bibiheybət Bələdiyyəsinin baş memarı Etibar Məmmədov tutulub.

F.Quliyev Cinayət Məcəlləsinin 320.1, 320.2, 178.3.2-ci maddələri, Etibar Məmmədov isə Cinayət Məcəlləsinin 313, 320, 29, 178, 178.3.2-ci maddələri ilə təqsirlərini bilinirlər.

Katrıldaq ki, “Dostluq parkı”ndakı villaların söküntüsü zamanı yadda qalan ən əsas məqamlardan biri Hacıbala Abutalibovun həmin dəbdəbəli mülkləri musiqi sədaları altında yerlə-yeksan etdirməsi idi. Villaları söküdürünen H.Abutalibov həmin ərazilərdən sonra bir neçə dəfə iməcilik keçirib, şam ağacları əkdirib.

İlkin MURADOV



Qızı şantaj edən şəxs tutuldu

Sosial şəbəkədə gənc qızı şantajla hədələyən Bakı sakini tutulub. DİN-in metbuat xidmətindən Sumqayıt şəhər sakini L.Ağayeva Yasamal RPI 27-ci PB-ya müraciət edərək cari ilin may ayında Ruslan adlı tanışının onu sosial şəbəkədə rüsvay edəcəyi ilə hədələyib 900 ABŞ dolları pul tələb etməsini, habelə polis müraciət edəcəyi təqdirdə onu və ailə üzvlərini öldürəcəyi ilə hədələməsini bildirib.

Yasamal RPI 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni töretdikdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Əhmədov tutulub.

Çimərlikdə qadının çantasını öğretən yeniyetmələr həbs olundular

Çimərlikdə istirahət edən qadının çantasını öğretən şəxslər polis əməkdaşları tərefindən saxlanılıb. Onlardan biri 19 yaşlı oğlan, 3-ü isə yeniyetmədir.



Binəqədi Rayon Polis İdarəsinə erizə ilə müraciət edən vətəndaş avqust ayının 4-də rayonun Novxanı qəsəbəsində yerləşən çimərlikdə istirahət edərək ona məxsus çantanın naməlum şəxslər tərefindən öğretildiğini bildirib. Çantanın içərisində 48 manat pul və 2 ədəd mobil telefon olub.

Rayon polis idarəsinin əməliyyatçılarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni töretdikdə şübhəli bilinən 19 yaşlı Mirhikmət Həmidov və yeniyetmə olan 3 şəxs saxlanılıraq idarəyə getiriliblər. İdarədə dindirilən şəxslər töretdikləri cinayəti səmimi etraf ediblər.

Mirhikmət Həmidov - saxlanılan şəxs: “Mənə dedi ki, plan qurub, bu çantanı götürmək istəyirəm. Yalandan bir az fırlandı. Çantanı qoydum onun yanına, dedim ki, mən gedirəm. Sonra o, dalımcı gəldi, çantanı açdı, 48 manat pul, 1 dənə “S3”, 1 dənə “S4”, vsyo”.

Pulları öz aralarında xərcləsələr de, tutduqları emalın nəticələrindən qorxaraq telefonlardan birini sındırıb, digərini isə tullayıblar.

Artıq saxlanılan şəxslərin barəsində Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, aşasdırma aparılır. (Region TV)

Kitab bizim ağırlı yemizdir. Paytaxtda kitab mağazaları kababxanalara, restoranlara uduzduqca, biz kitabı əldə etmək üçün şəhərin bir ucundan o biri ucuna ayaq döydükce də bu davam edəcək. Elektron kitabı, reader, internet mütalisi, telefonla endirilmiş kitablar bunların hamısı var, razıyam. Amma bir də klassik kitabı var, yəni, kitabı elə klassik qaydada mütaliə etməyi sevənlər. Vərəqlərin enerjisini, kitabı qoxusunu içine çökərək mütaliəni sevənlər...

Bələ bir şəraitdə, kitabı mücadiləsi apardığımız döndəmədə qarşıma çıxan bu mənzərə isə gerçəkdən ənənələrdən uzaq idi. Bakıdan 200 kilometr məsafədə, Xaçmaz rayonunun mərkəzində kitab kafe. Təsəvvür edirsin? Heç paytaxtda axtar-saq, 2-3 kitabı çətinliklə tapa bilərik. Amma əyalətdə, iri bir məkan, yüzlərlə kitabı, kitab-sevərlərə təqdim olunan seçimlər - noutbuk, internet... Otur, istədiyin kitabı oxu, internetdə məlumatlarla tanış ol və sair...

Yolum Xaçmaza düşməsəydi, mən də bu məkanın varlığından xəbərsiz qalacaqdım. Amma əlim yandıda bir kitabı axtarırdım və ölkədə "kitab adamı" adına iddia edən azsaylı

Tığcanlıqda cicək misali - Xaçmazdakı kitab-kafedə bir neçə saat

Sərdar Amin: "İşə tam olaraq biznes gözü ilə baxmırıq"



ji, fəlsəfi yükü ahengdar, daha çox macəra, hekayəli əsərləri alır. Təbi ki, bu müqayisədə diqqət çəkir, əlavə olaraq klasik, ideoloji, fəlsəfi kitablar da az satılır".

Söhbət zamanı onu da öyrəndik ki, "Sətir 6"da kitabı satışı, "book cafe" xidmətləri ilə yanaşı, ayda bir dəfə "book club", film müzakirəsi, həftədə bir dəfə isə ingilis dilinin tekmilləşdirilməsi üzrə təmənnəsiz "conversation club" keçirilir: "Artıq hər üç müzakirəye xeyli maraq yaranır. Bu iş sistəmləi şəkli saldıqdan sonra daha orijinal tədbirlər və müzakirələr keçirmək planlaşdırıq. Sonda onu da qeyd etmək istəyirəm ki, məlumdur ki, regionlarda xanımların asudə vaxtlarının sərbəst keçirilməsi üçün demək olar ki, uyğun şərait yoxdur. "Sətir 6" "book cafe" ni düşünerkən biz məhz bu məqamı öne çəkdik. Bu gün book cafemizdə daxili atmosfer bu məqama tam cavab verir. Bu üzdən əksər qonaqlarımız məhz xanımlardır. Onlar burada kitabı oxuyur, müzakirələrə qoşulur".

□ Sevinc TELMANQIZI

Keçən illə müqayisədə Azərbaycanda illik inflasiya 10,6% artıb

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri ötən ilin eyni dövrüne nisbətən 10,6% artıb.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ərzaq məhsullarının qiymətlərində 12,0%, qeyri-ərzaq məhsullarının qiymətlərində 15,5%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 4,7% bahalaşma olub.



Bu ilin iyul ayında iyuna nisbətən istehlak məhsulları və xidmətləri 0,3%, o cümlədən, ərzaq məhsulları 1,6% ucuzlaşıb, qeyri-ərzaq məhsulları 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 1,0% bahalaşma.

Ay ərzində qarabaşa, yulaf və arpa yarmasının, mal və toyuq ətinin, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, limonun, albalının, gilasının, eriyan, ciyələyin, göyərtinin, sarımsağın, soğanın qiymətlərində bahalaşma, makaron məmulatlarının, balıq məhsullarının, pasterizə olunmamış üzü südün, yumurtanın, almanın, armudun, banananın, alçanın, gavalının, qarpizin, yemişin, pomidorun, xıyarın, badımcanın, biberin, göy lobyanın, kələmin, yerkökünün, çuqundurun, kartofun, tütün məmulatlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyul ayında iyun ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, zərgərlik məmulatlarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, şüsha məmulatları, yemek qabları və əşyalarının, mösət cihazlarının, televizor və kompyuterlərin, telefon və fotoaparatların qiymətlərində bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş vermemişib.

Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən elektrik enerjisi təchizatı, hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindəşmə xidmətlərinin, respublikadan kənara istirahət turlarının qiymətləri bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş vermemişib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında istehlak məhsulları və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrüne nisbətən 10,5%, o cümlədən, ərzaq məhsullarının qiymətləri 11,9%, qeyri-ərzaq məhsullarının qiymətləri 15,4%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,5% artıb.

İyunda may ayına nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 0,5%, o cümlədən, ərzaq məhsullarının qiymətləri 1,3% ucuzlaşıb, qeyri-ərzaq məhsullarının qiymətləri 0,3% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri ise sabit qalıb.



Amin bu məkanın sahibidir. Bizi də onun haqqında məlumatı elə özü verdi. Necə yaranıb? Xaçmazda bələ bir yer açmaq ideyası nə qədər perspektivli olub və sair...

Müsahibimiz danışır ki, özü kitabı sevər olduğu üçün bu məkanın zəruriyinə az qala hər gün əmin olmuş: "Biz bir neçə dostumuzla mütəmadi Bakıya, kitabı almağa gedirdik. Sonralar eşitdik ki, az da olsa, bizim kimi insanlar var ki, onlara kitabı aradıqda 200 km məsafə qət etməyi özlərinə qıvrırlar. Düşündük ki, bizim kimi insanlar varsa, nədən bu insanları elə öz regionumuza kitabı təmin etməyik. Həm də özümüz istədiyimiz kitablara yaxın ola bilək. Bunun üçün şimal bölgəsinin istenilen bir rayonunda kitabı evi olmalı idi. Hansı ki, ən son nəşrləri də özündə cəmləyən, bədii edəbiyyata üstünlük verən bir kitabı evi. Regionlarda isə kitabı evi adı altında dəftərxana ləvazimatı satılan barmaqla sayılışla mağaza var. Satışda olan dəftər-qələmin arasında bir neçə dedektiv roman da qoyurlar ki, "kitab evi" adına görə kimse bu məkanın sahibini qınamasın. Biz isə əsas üstünlüyü bədii edəbiyyatın təşkil etdiyi bir kitabı açmaq qərarına gəldik".

Sərdar bəy bu ideyaya kitabı evindəyik. Olduqca təmiz, kompakt və gözoxşayan bir məkan. Rəflərdə saysız-hesabsız kitabı və onlara əziyyət vermək istəmdik. O da Xaçmazdakı "Sətir 6" kitab evini işaret etdi. "Orda



Sərdar bəy var, telefon nömrəsini verim, danışın..."

Kitab üçün hər gün 200 kilometri məsafəni qət edənlərə var idı

Budur, elə adıçkilən kitabı evindəyik. Olduqca təmiz, kompakt və gözoxşayan bir məkan. Rəflərdə saysız-hesabsız kitabı və onlara əziyyət vermək istəmdik. O da Xaçmazdakı "Sətir 6" kitab evini işaret etdi. "Orda

səxslərdən olan naşir Şahbaz Xuduogluна müraciət etdi: "Bəy, Xaçmaz tərəfdə kitabı təqdim etmək istəyirsiniz? Axtardığım kitabı necə tapa bilərem?" Sağ olsun, önce "Qanun"un kitabı çatdırma xidmətini təklif etdi, amma yolun uzaklığından dolayı onlara əziyyət vermək istəmdik. O da Xaçmazdakı "Sətir 6" kitab evini işaret etdi. "Orda

Sərdar bəy var, telefon nömrəsini verim, danışın..."

Kitab üçün hər gün 200 kilometri məsafəni qət edənlərə var idı

Budur, elə adıçkilən kitabı evindəyik. Olduqca təmiz, kompakt və gözoxşayan bir məkan. Rəflərdə saysız-hesabsız kitabı və onlara əziyyət vermək istəmdik. O da Xaçmazdakı "Sətir 6" kitab evini işaret etdi. "Orda



Sərdar bəy bu ideyaya kitabı qoxulu bir kafeni də əlavə edib. Məqsəd kitabı sənədən səhəbətşəmək, kitabı oxumak istəyən gənclərin həmin yerde rahatlığını təmin etmək olub:

Sərdar bəy bu ideyaya kitabı qoxulu bir kafeni də əlavə edib. Məqsəd kitabı sənədən səhəbətşəmək, kitabı oxumak istəyən gənclərin həmin yerde rahatlığını təmin etməkdir. Mütaliə baxımdan müxtəlif zövqlü oxucular gəlir bura. Detektiv həvəskarlarından başlamış Orxan



ÜSAVAT

Son səhifə

N 176 (6497) 12 avqust 2016



Bəyi toydan əvvəl makiyaj edir, qadın paltarı geyindirirlər

Türkiyənin Çanaqqala bölgəsindeki Kumburn kəndində bəy olmaq olduqca çətindir. Kənddə 500 ildən davam edən ənənələrə uyğun olaraq evlənmək istəyən oğlanlar bəzi sınaqlardan keçirilir. Toydan əvvəl bəyin üzü tərəş olunur. Sonra onum dodağına boyalıdır, əynin qadın paltarı geyindirilir. Kənd aqsaqqalları isə ondan oynamamaq tələb edirlər. Oyun mərasimi bitdikdən sonra bəy gəlinin qarşısında oturur və onun paltalarını yuyur.

Kənd sakinləri 500 il-dən çox davam etdirilən bu ənənənin uzun müddət yaşadılacağına düşünürələr. Kənddə yaşayan hər kətoy ənənələrini sevir. Bir çoxları bəyi sınaqlardan keçirməyin maraqlı və gülməli olduğunu deyirlər.



Siqaret yuxunun ömrünü belə azaldır

Amerikanın Florida Universitetinin alimləri ilginc araştırma aparıb. Ölkə migrasiyonda aparılan aşdırmanın nticələrinə görə, siqaret çəkənlərin 11.9 faizi yuxuya getməkdə çətinlik çəkir. Bundan başqa, amerikanların 10.6 faizinin yuxusuna böülüür, 9.5 faizi də səhərin ilk saatlarında oyanırlar. Siqareti atanların yuxusunda isə keyfiyyət artımı özünü göstərir. Alımlar həmçinin müəyyənləşdirib ki, çöklən hər siqaret yuxudan 1.2 dəqiqə "ögurlayır". Xatırladaq ki, araştırma "Psychology, Health & Medicine" jurnalında yayımlanıb.

Mobil telefon evini yandırdı

Bir müddət əvvəl isveçrəli bir qızın cibində partlayan "Samsung Galaxy" markalı telefon indi də bir Honq-Konq sakininin evini yandırdı. "Xianguo" sayının yaydığı xəbərə görə, Fu adlı kişinin yenice aldığı "Galaxy4" markalı telefon birdən-birə partlayıb və evinin yanmasına səbəb olub: "Telefonu enerji yiğması üçün elektrik naqılına qoşmamışdım. Stolun üstündə idi. Bir anda telefonun partladığını və yanmağa başladığını gördüm. Nə edəcəyimi bilmədim və telefonu divanın altına atdım. Həmin anda divan alovlandı, söndürə bilmediyim üçün evim yandı".

Sözügedən telefon şirkətinin mütəxəssisleri belə hadisəni deyirlər. Oyun mərasimi bitdikdən sonra bəy gəlinin qarşısında oturur və onun paltalarını yuyur.



sələrin baş vermesinin mümkün olmadığını deyirlər. Ona görə də son bir ayda baş ve-

rən ikinci partlama hadisənin səbəbini izah edə bilmirlər.



Ofisianta 200 min dollar bəxşis vermək istədilər, aləm qarışdı

Amerikalı restoranların birinə gedən şəxs ona qululuq edən ofisianta 200 min dollar bəxşis vermək isteyib. Lakin onun istəyinə restoran rəhbərliyi engəl olub. Nahar üçün restorana gələn iki bacı daha sonra onların yanına gələn başqa bir adamın da pulunu verəcəklərini deyiblər. Yedikləri yeməyin pulunu ödəmək üçün ofisiانتı yani-na çağırın 20 yaşı qız ona 200 min dollarlık çek yazıb və "sənə nə qədər pul verdidiyi bacıma demə. Bu gün sənən qoruyucu mələyinəm" deyib. Ofisiant bəxşisi alıqdan sonra restoran rəhbərliyinə xəbər verib: "Anlaşılmazlıq yaranmasın deyə rəhbərliyə xəbər verdim. Onlar da banka zəng etdilər və pulu istəmədiklərini dedilər. Lakin bankdan bize xəbər verdilər ki, bacılar sizinlə zarafat ediblər. Cünki pulun ödənilməməsi haqqda banka göstəriş veriblər".

Varlılar onlara baxıb aylanırlar

Hindistanın Andaman adalarında yaşayan Jarava qəbilesi son zamanlarda dünya mediasının gündəmindən düşmür. 1990-ci illərin sonunda tapılan qəbilənin bu qədər məşhurlaşmasının səbəbi isə varlı adamların əyləncəsinə çevrilmişləridir.

"Daily Mail"ın xəberinə görə, tətil üçün Andaman adalarına gedən varlılar Jarava qəbilesinin məskunlaşduğu yerlərə gedirlər. Turistlər Jarava qəbilesinin üzvlərini gördükleri zaman onlardan rəqs etmələrini isteyirlər. Qəbile üzvləri də onlardan yemək almaq üçün dayanmadan rəqs edirlər. Jarava qəbilesinin üzvləri adət-ənənələrinə uyğun olaraq əyinlərinə paltar geyinmirler. Turistlər isə çiləq insanlarının onların qarşısında rəqs etmələrindən zövq aldıqlarını deyirlər. Müasir dünya ilə əlaqələrini kəsən jaravalar yad adamlarla danışmırlar və əlaqə yaratırlar. Onlar uzun illərdir ki, meşədə yaşayaraq öz adət-ənənələrini yaşadırlar.



QOÇ - Müəyən qədər gərginliklə üzəşmə ehtimalınız var. Odur ki, həmkarlarınızla, eləcə də qonum-qonşu ilə ünsiyətə səmimi olmağa çalışın. Ciddi işləri təkbaşına həll etməyin.

BUĞA - Kənardan köməyə ehtiyac duyduğunuz hiss olunur. Goy qubbəsi bu istiqamətdə sizə yardımçı olacaq. Amma özünüz də passiv dayanmayın. Nahardan sonra şəxsi büdcənizdə artım ola bilər.

ƏKİZLƏR - Təsəssüf ki, astroloji göstəricilər bu təqvimin passiv keçəcəyini bəyan edir.

Münaqışlərə cəlb olunmaq istəmirsizsə, iradəli və təmkinli olun. Bir az müşahidəçi rol oynayıb.

XƏRÇƏNG - Durumunuzdan bəlli olur ki, etibar etdiyiniz adamların əksəriyyəti sözüندən şübhələr deyil. Bu işə sizin üçün həmişə problem yaradır. Odur ki, belə məsələlərdə sərt olmağa çalışın.

ŞİR - Yeniliklərlə dolu bir tarix yaşayacaqsınız. Qeyri-adı hadisələr, tanışlıq, əməkdaşlıq, eşqə düşmək və s. Kimi amiller bu bürçün müvafiq adamlarının rastlaşacağı hadisələrdən olacaq.

QIZ - Bəxtinizdə riskli bir gün durub. Amma qorxmaga dəyməz. Çünkü bu gün Göy qubbəsi sizə müdafiə etməkdədir. Təxminən saat 15-dən sonra şəxsi işlərinizdə böyük döñüş yarana bilər.

TƏRƏZİ - Kifayət qədər uğurlu gündür. Bir tərəfdən şəxsi işlərinizdə müsbət qıllıçımlar, digər tərəfdənse maliiyyə işlərinizin qaydasına düşməsi əhval-ruhiyyənizi xeyli yüksəldəcək.

ƏQRƏB - İkitərefli əlaqələr uğur getirə bilər. Bu səbəbdən də potensial imkanlarınızdan bacardığınız qədər istifadə etməlisiniz. Hər bir işdə Allahu yada salın. Məntiqsiz iş görməyin.

OXATAN - Fəaliyyət göstərdiiniz obyektlərdə mülayim davranışın və hər kəsin ovqatını yüksəltməyə çalışın. İlahidən üzərinə düşən bu missiyani reallaşdırısanız, uğurlar qapısını açacaqsınız.

ÖĞLAQ - Bəxtinizdə əyləncəli məqamlar durur. Bu səbəbdən də qonaq getmək, dostlarla birlükde əylənmək və ya səfərə çıxməq sərfəlidir. Özünüzü tekəbbürlü aparmaqdansa, sadəliyə üstünlük verin.

SUTÖKƏN - Hər mənada düşərlər gündür. Ədalətli cəhdlərinizin əksəriyyəti reallığa yaxınlaşacaq. Paxılıq və qisas hissindən uzaq olun. İntim əlaqə və uzaq səfərlər isə ümumiyyətlə, yolverilməzdür.

BALIQLAR - Bu gün imkan daxilində riskli işlərdən yan qaçın. Amma etibar etdiyiniz adamlar dəstək versə, əksərən doğru planlarınızı reallaşdırmaqdə çətinliyiniz olmayıcaq. Ağır qidalardan uzaq durun.

Unutmayın, Tanrı uledzlərdən daha yüksəkdə durur!

52 illik arvadını ketçupa görə öldürüb

Amerikanın Florida Universitetinin alimləri ilginc araştırma aparıb. Ölkə migrasiyonda aparılan aşdırmanın nticələrinə görə, siqaret çəkənlərin 11.9 faizi yuxuya getməkdə çətinlik çəkir. Bundan başqa, amerikanların 10.6 faizinin yuxusuna böülüür, 9.5 faizi də səhərin ilk saatlarında oyanırlar. Siqareti atanların yuxusunda isə keyfiyyət artımı özünü göstərir. Alımlar həmçinin müəyyənləşdirib ki, çöklən hər siqaret yuxudan 1.2 dəqiqə "ögurlayır". Xatırladaq ki, araştırma "Psychology, Health & Medicine" jurnalında yayımlanıb.

Səhifəni hazırladı: SELCAN



Redaktor:
Elsad MƏMMƏDLİ

Lisenziya N: B 114
SAYI: 4.750

Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

e-mail adres: yenimusavat@mail.ru

**"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.
Müəlliflər redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.**

Ünvan: Bakı Şəhəri,
R.Rüstəmov küçəsi

2528-cı mahallə ev 44/d

Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

